



ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 3-4 fevral 2018-ci il Şənbə № 26 (6915) Qiyməti 60 qəpik

Xəbər

**Qarabağ
danışçılarında
format
dəyişə
bilər -
maraqlı
gözlənti**

yazısı sah.11-də

Gündəm

**Eldar Mahmudovun
“qulağı” necə ələ keçdi...**



Xanım general
4 telefon
nömrəsinin
güdəzina gedib
yazısı sah.3-də

**Rəsul Quliyevə Elçibəyin dili ilə
cavab: “Tullanıb okeanın o tayına
getməklə adam demokrat olmur”**

yazısı sah.6-da

**Müxalifət YAP-in namizədinin elan
olunmasından məmənundur**

yazısı sah.5-də

**İtkin düşən alpinistləri xüsusi
avadanlıqla axtaracaqlar**

yazısı sah.4-də

**Siyavuş Novruzovun amnistiya
təşəbbüsü alqışlandı**

yazısı sah.5-də

**Amerikanın qara siyahısına
düşən azərbaycanlı milyarderlər-
onları nə gözləyir...**

yazısı sah.7-də

**“Ermənilər təkcə yurdumuzu deyil,
uşaqlıq xatırərimizi də işgal edib” -
köçkün jurnalistlərin söylədikləri...**

yazısı sah.10-da

**Kremlin “ötən dili” yenə
danışdı - Jirinovskinin
sərsəmləməsinə sərt reaksiya**

yazısı sah.7-də

**Neftin yüksək qiyməti
dünya iqtisadiyyatına zərər,
Azərbaycana xeyir gətirir...**

yazısı sah.12-da

**Ziya Məmmədovun qardaşı
oğlu tutdurduğu idmançı ilə
məhkəmədə çəkişir**

yazısı sah.13-da

SUDA, QURUDA VƏ SƏMADA... İŞGALCİDAN ÜSTÜNLÜYÜMÜZ FAKTLARIN DİLİNDE

Rusiyalı hərbi analitik Azərbaycanın regionda aparıcı rolundan
danışdı; “Bakı PUA-lar üzrə də bölgədə liderdir”; erməni politoloq:
“Dünya Azərbaycanın ərazi bütövlüyünü tanır, biz isə...”



yazısı sah.8-də

**Nazarbayevin qohumu anti-Azərbaycan
laiyihəsində - sensasiyon sübutlar**

Kayrat Boranbayev “Erməni inkişaf təşəbbüsleri” (IDeA) fondunun
tərəfdarıdır; bundan əvvəl 2015-ci ildə Ermənistana və Dağlıq
Qarabağa səfər də edib; səfirlilik isə təkzib edir...
yazısı sah.9-da



Əjdər Ağayev:
“Yeni qurum
yaranacaqsa,
bunu Elm və Təhsil
Nazirliyi
adlandırmaq olar,
bir şərtlə ki...”

yazısı sah.4-də



**Yasamala
yenı icra
başçısı təyin
olundu**

yazısı sah.2-da



Fərəc Quliyev:
“Ortaq nöqtə
tapıb, vəkillərin
sayını artırmaq
lazımdır”

yazısı sah.6-da



Prezident şimal rayonlarında modul tipli məktəblərin quraşdırılmasına 6,87 milyon manat ayırdı

Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında cəmi 1332 şagird yerlik modul tipli 22 məktəbin quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət bütçəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 6 870 000 manatı Azərbaycan Respublikasının Tehsil Nazirliyinə ayrılb.

Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.

Ötən ilin dekabr ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı

310 mln. 872 min ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 2,26 dəfə çoxdur. 2017-ci ilin dekabrında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 194 mln. 906,7 min ABŞ dolları alınıb. Bu, 2016-ci ilə müqayisədə 66,17% çoxdur.

Ötən ilin noyabr ayı ilə müqayisədə dekabrda banklar tərəfindən dollar alış 6,8%, dollar satışı isə 1,8 dəfə artıb.

Ötən il ilə 2016-ci ili müqayisədə məlum olur ki, hesabat dövründə də avro ilə əməliyyatlarda da 15,4% azalma qeydə alınıb. Belə ki, ötən ilin yanvar-dekabrında avro ilə mübadilə əməliyyatlarının həcmi 730 mln. 971,1 min ABŞ dolları olubsa, 2016-ci ilde 861 mln. 409,6 min manat təşkil edib. 2016-ci ilin dekabr ayı ilə müqayisədə ötən ilin ilin eyni dövründə avro ilə əməliyyatlarının həcmi isə 2,83 dəfə artıb. Başqa sözlə, ötən ilin dekabrında avro ilə mübadilə əməliyyatlarının həcmi 95 mln. 971,6 min avro olubsa, 2016-ci ilin eyni dövründə bu göstərici 33 mln. 871,9 min avro təşkil edib.

Ötən ilin dekabrında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 81 mln. 40,5 min avro satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 3,8 dəfə çoxdur. Hesabat dövründə nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 14 mln. 931,1 min avro alınıb. Bu, 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,69% çoxdur.

Ötən ilin noyabr ayı ilə müqayisədə dekabrda banklar tərəfindən avro alış 2,39% azalıb, bundan fərqli olaraq avro satışı isə 0,14% artıb.

20 ildən sonra Rusiyadan Astaraya qayıdan şəxs qətlə yetirildi

Astaraya rayonunun yaşadığı mənzildə meyiti tapılıb. "Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Kolatan kəndində qeyd olıb. Belə ki, həmin kəndin sakini, 40 yaşlı Vüsal Qasim oğlu Hüseynovun yaşadığı mənzildə meyiti aşkar olunub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. İlkən məlumatə görə, mərhum küt alətlə başından aldığı zərbələrdən ölüb.

Qeyd edək ki, V.Hüseynov uzun müddət - təxminən, 20 il Rusiya Federasiyasında yaşayıb. O, ötən ay Astaraya gəlib. V.Hüseynov Astarada 7 sutkalıq həbs cəzası alıb. İki gün öncə həbsdən çıxıb.

Faktla bağlı araşdırılmalarə başlanılıb.

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!

Siz sıfırış edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz və ya email yazmağınız kifayətdir.

Telefon: (012) 434 93 01

Yasamala yeni icra başçısı təyin olundu

Eziz İmran oğlu Əzizov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Ə.Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ə.Əzizov 9 dekabr 1963-cü ilde Cəbrayıl rayonunda anadan olub. M.Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixitəsi üzrə bitirib.

1985-1986-ci illərdə Tramvay parkında xətt sahəsi təmiri ustası, 1986-1987-ci illərdə Tramvay parkında vəqon bölməsində usta, 1987-1989-cu illərdə Tramvay parkında yol təhlükəsizliyi müfettişi, 1989-1990-ci illərdə Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990-1992-ci illərdə Tramvay parkında istis-



mar idarəsinin rəisinin vəzifəsinin icra edən, 1992-1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993-1996-ci illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışıb.

1996-2006-ci illərdə Sahibkarlıq fealiyyəti məşğül olub. Sahibkarlıq fealiyyətinin işə birbaşa Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2006-ci il tarixli Sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.

Qeyd edək ki, İlham Əliyev ötən ilin iyul ayının 1-de Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevi vəzifəsindən azad etmişdi.



Zakir Həsənov Anjey Kaspiklə təmas xəttindəki vəziyyəti müzakirə edib

Müdafia naziri, general-polkovnik Zakir Həsənov bu gün ATƏT-in fealiyyətdə olan sadrının şəxsi nümayəndəsi Anjey Kaspiklə görüşüb.

MN-dən APA-ya verilən məlumatə görə, görüşdə qoşunların təmas xəttindəki həzirki vəziyyət, keçirilən monitorinqlərin nəticələri və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.

Dünyamin Xəlilov "zon" a köçürüldü

"Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov saxlanıldıqı Bakı istintaq Təcridxanasından köçürüllər.

"Report"un xəberinə görə, o, 2 sayılı Cəzaçıkma Müəssisəsinə (CM) etab edilib.

Sabiq deputat çəkilməmiş cəzasını bundan sonra 2 sayılı CM-də çəkəcək.

Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcuları olan şəxslərin həbsine başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı və digərləri saxlanılıb. D.Xəlilov və digərləri ümumilikdə 50 milyon manat mənimsəmədə təqsirli bilinirlər. Həmin şəxslər Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb. Daha sonra Nərimanov Rayon Məhkəməsinin qərarı ilə D.Xəlilovun barəsində həbs qəti imkan tədbiri və digər şəxslərin barəsində isə başqa yere getməmək barədə qəti imkan tədbiri seçilib.

İtitham aktına əsasən, təqsirləndirilən şəxslərdən yalnız sabiq deputat D.Xəlilov vergi ödəməkdən yayınub. Belə ki, onun 1 milyon 752 min 359 manat pulu dövlət bütçəsinə ödəmədiyi göstərilib. Müvafiq qaydada qaldırılan mülki iddiaya görə, D.Xəlilovun həmin pulu dövlət bütçəsinə ödəməsi tələb olunur.

Zərərəkmiş qismində tanınan iki bank və bir dövlət qurumu tərəfindən təqsirləndirilən şəxslərə qarşı ümumiyyətde 90 milyon 467 min 544 manat mülki iddia qaldırılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq deputat D.Xəlilov 13 il, M.Zeynalov, F.Əmirəslanov və S.Seyfullayevin hər biri 5 il müddətinə azadlıqlıdan məhrum edilib. Onlar məhkəmə zalında həbs edilib. Ş.Musayev, R.Əsgərov və R.Əliyevin barəsində Cinayət Məcəlləsinin 70-ci maddeyi tətbiq olunub və onlara şərti cəza verilib.



Azərbaycanda dollarla əməliyyatların həcmi 1,6 dəfə azalıb

2017-ci ilin yanvar-dekabr aylarında valyuta bazarnın həcmi ötən ilin müvafiq dövrünə nisbətən azalıb. "APA-Economics" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2016-ci il ilə müqayisədə ötən il xarici valyuta əməliyyatlarının həcmi 1,5 dəfə azalıb.

Ötən il 2016-ci ilin müqayisədə də məlum olur ki, hesabat dövründə dollar ilə əməliyyatlarda 1,59 dəfə azalma qeydə alınıb. Belə ki, 2017-ci ilin yanvar-dekabr aylarında ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 3 mlrd. 492 mln. 925,9 min ABŞ dolları olub, 2016-ci ilde 5 mlrd. 564 mln. 473,7 min manat təşkil edib.

Ötən ilin dekabr ayı ilə 2016-ci ilin eyni dövrünü müqayisədə ABŞ dolları ilə əməliyyatların həcmi 1,98 dəfə artıb. Məlumatın göləndərən, Komitənin Azərbaycan tərəfdən həmsətri Cavanşir Feyziyevdir.

Bitkoinin qiyməti 8 000 dollardan da aşağı düşüb

"Bitcoin"ın qiyməti hazırda 8 000 dollardan aşağı düşüb. "Report" xəbər verir ki, hazırda bitkoin 7 800 dollara satılır. Kriptovalyuta bazarında kəskinləşən satışlar bazarmın kapitallaşmasının da 348 mlrd. dollara geriləməsinə səbəb olub.

Bununla da bitkoin tarixi rekord seviyyədən 2,6 dəfə ucuzlaşdır. Kriptovalyuta bazarının kapitallaşması isə 2,4 dəfə aşağı düşüb. Qeyd edək ki, bu qiymət bitkoinin 2017-ci il noyabrın 19-dan sonra gördüyü en aşağı seviyyədir. Xatırladaq ki, kapitallaşmasına görə ikinci sıradə olan "Ethereum" 750 dollara, "Ripple" isə 0,63 dollara satılır.

"Report"un analitik qrupu bazarin kapitallaşmasının 300 mld. dollardan aşağı emməyəcəyini və qiymətlerin bu seviyyelərdən tədrisən yüksələcəyini ehtimal edir.



Ötən gün Milli Məclisin plenar iclasında Mətbuat Şurasının sədri Əflatun Amaşov qurumla bağlı ayrıca qanun qəbul edilməsi, qurumun hüquqi statusunun dəyişdirilməsi haqda təkliflər irəli sürüüb. O, qeyd edib ki, təşkilatın hüquqi statusunun dəyişdirilməsinə, eyni zamanda ayrıca qanunun qəbul edilməsini ciddi ehtiyac var:

"Biz bu gün ictimai təşkilat olduğumuzdan bəzən müvafiq adımlar ata bilmirik. Bu gün mətbuatda jurnalist adına xələ gəti-rən, jurnalist adından sui-istifadə edən, bazar aqan ünsürler yayılıb. "Reket jurnalistikə"dan əziyyət çəkirkir. Mətbuat Şurasının hüquqi statusunun yenilənməsi ilə "reket jurnalistikə"ya qarşı mübarizədə, mətbuatda balslaşdırılmanın aparılmasımda ciddi addım atmış olarıq. Buna zəruri ehtiyac var".

Qurum sədrinin bu təklifi müzakirelər səbəb olub. Məsəle ilə bağlı "Yeni Məsələ"nə əməkdaşı bir neçə mətbuat organının rəhbərlərinin mövqeyini öyrənməyə çalışıb.

"Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov məsələyə bu cür mövqə bildirib:

"Mətbuat Şurası Azərbaycan jurnalistlərinin yaratdığı bir qurumdur. Yəni, qeyri-hökumət təşkilat formasında qurulub və mətbuatın problemlərinin həlli, dövlət ilə mətbuat arasında, eləcə də oxucu ilə mətbuat arasında olan her hansı bir anlaşılmazlıq, çətinliyin çözülməsi ilə məşğuldur. Mətbuat Şurası yaranıqdan sonra həm jurnalistlərə fayda getirdi, həm də bir çox məsələlərin, eləcə də məhkəmə çəkişmələrinin qarşısını aldı. Əvvəller qəzətlər bu məsələyə çox vaxt, həm də səsənlər sərf olundu. Yəni, bu sahədə xeyli iş görürlər. Lakin sonradan həm jurnalistlərə böyük hörmət bəslədiyi, "urvath" tutduğuna görə, yaranmış söz azadlığından istifadə edərək mətbuata çox ciddi axın olub. Çox təəssüf ki, bu axın heç

de həmişə xoş niyyətə olmayıb. Bir sıra ünsürlər şəxsi maraqlarını təmin etmek üçün müxtəlif adə qəzet açıb, saytlar yaradılar və düşübürlər xalqın canına. Beləliklə, həm peşəni hörmətdən salıdlar, həm də bir sira çirklə olaylar baş vermeye başladı. Mətbuat Şurası bununla bağlı qurultaya müraciət etdi, quruma müəyyən səlahiyyətlər verildi və "reket" jurnalistikə bağılı ciddi mübarizə başladıldı. Bu proseslər zamanı məlum oldu ki, "reket" jurnalistlər və qəzətlər müəyyən dövlət qurumları, yüksək seviyyəli məmurlar tərəfindən himayə edilir. Buz onların bir çoxuna qarşı mübarizədə çox böyük çətinliklər çəkdik. Amma bize dövlət tərəfindən destək verildi və o qəzətlərin bir çoxunu "qara siyahı"ya saldıq. Hətta onları "qara siyahı"ya salmaq belə çətin idi. Son vaxtlarda isə onların hansı qurumlar ilə əlaqə yaratmaları ile bağlı məhkəmə prosesləri aparılır.

Beləliklə, "reket" jurnalistlər ilə bağlı səmərəli mübarizə çətin olduğundan təkliflər var idi ki, Mətbuat Şurası ilə bağlı qanunlar qəbul edilsin və həmin qanunda birinci növbədə mətbuat, söz azadlığı ilə bağlı müəyyən müd-declar yer təpsin, mətbuat üçün reklam bazası formalasın, sərbəst qəzet satışında olan çətinliklər öz həllini təpsin və saira. Yəni, bu funksiyalar da qurumun üzərinə qoyulsun, birbaşa öz səlahiyyətində olan məsələ kimi həll etsin, həmçinin "reket" jurnalistikə ilə bağlı mübarizədə hüquqi dəstəyi olsun. Bu manada hesab edirəm ki, belə bir qanun qəbul edilməsinə zəruriyyət var".

Mətbuat Şurasında yeni selahiyətlər verilərsə...

Media kapitanları deyir ki, "reket" jurnalistikə ilə mübarizədə belə bir qanun qəbul edilməsinə zərurət var



"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid da qeyd edib ki, Mətbuat Şurasına hansısa formada səlahiyyətlər verilməsi vacibdir:

"Əflatun Amaşovun parlamentdəki fikirləri ilə tanış olmuşam. Doğrudur, bu haqda ətraflı məlumatim yoxdur və təsəvvür

edə bilmirəm ki, Mətbuat Şurasına səlahiyyətlərin verilməsi hansı formada ola bilər. Amma hesab edirəm ki, bu məsələ vacibdir, çünkü bu gün həddindən artıq müxtəlif saytlar ortaya çıxıb və onların hansısa formada tənzimlənməsi sular altındadır. Bu, tekce bizda deyil, bütün dünyada bir problemə çevriləbilər.

Bu baxımdan Mətbuat Şurası hansısa formada selahiyətlər verilməsi vacibdir".

"Bakı xəber" qəzetinin baş redaktoru Aydin Quliyev da qeyd etdi ki, qurumun səlahiyyətlərinin genişləndirilməsinə ehtiyac var:

"Ola bilsin ki, məsələnin yeni bir qanun qəbul edilməsi formasında həyata keçirilməsi və ya xux hansısa başqa bir formada həyata keçirilecək, amma düşü-nürəm ki, nəticədə Mətbuat Şurasının səlahiyyətlərinin artırılması ehtiyac var. Çünkü bu səlahiyyətlər nə qədər geniş olsa, məlum olan istiqamətlərdə misiyanın daha dolğun yerine yetirilməsi üçün şərait yaranar, eyni zamanda "reket" jurnalistikası ilə mübarizə sahəsində bu güne qədər əldə olunan uğurları sonda çatdırmaq mümkün olar".

Modern.az saytının rəhbəri Elşad Eyyazlı isə "reket" jurnalistikası ilə bağlı istenilən mübarizəni dəstəklədi:

□ Xalida Gəray
Musavat.com

Eldar Mahmudovun "qulağı" necə ələ keçdi...

Xanım general 4 telefon nömrəsinin güdazına gedib

Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə reisləri Sübahir Qurbanov, Teymur Quliyev, Nətəvən Mirvətova, həmin qurumun vəzifəli şöxsələri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Aliyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barosunda olan cinayət işi üzrə məhkəmə prosesi davam edir. Fevralın 1-də baş tutan prosesdə təqsirləndirilən Nətəvən Mirvətova ifadə verib.



MTN-in Əməliyyat-texniki İdarəsinin rəisi olan general xanım özünü təqsirli bilməyib, vəzifəsini düzgün icra etdiyi deyib. N.Mirvətova məhkəmədən barendəki cinayət işinə xitəm verilməsini istəyib. "Yeni Məsələ" aetiblər mənbədən daxil olan məlumatda deyilir ki, N.Mirvətova ittiham edildiyi epizodlarda qanunsuz dirləndiyi qeyd olunan telefon nömrələri faktiki işləməyib. Qanuna görə də onu müvafiq rəsmiləşdirilmə aparılmayıb. Bununla belə N.Mirvətova

portlara əsasən aparılıb. MTN-dəki məlum həbsler zamanı sənədlər götürülüb və arasdırımlar zamanı bəlli olub ki, 4 telefon nömrəsi üzrə müvafiq raporlar olmayıb. Sonradan bu nömrələrin dinlənilməye hansı əsasla qəbul edilməsi araşdırılar-ken idarə rəisi Nətəvən Mirvətova və izahat verib və bildirib ki, həmin nömrələr dinlənilməyə təqdim edilərken işləmədiyindən, səhv olduğundan dinlənilmə icra olunmayıb. Buna görə də onu müvafiq rəsmiləşdirilmə aparılmayıb. Bununla belə N.Mirvətova


portlara əsasən aparılıb. MTN-dəki məlum həbsler zamanı sənədlər götürülüb və arasdırımlar zamanı bəlli olub ki, 4 telefon nömrəsi üzrə müvafiq raporlar olmayıb. Sonradan bu nömrələrin dinlənilməye hansı əsasla qəbul edilməsi araşdırılar-ken idarə rəisi Nətəvən Mirvətova və izahat verib və bildirib ki, həmin nömrələr dinlənilməyə təqdim edilərken işləmədiyindən, səhv olduğundan dinlənilmə icra olunmayıb. Allah yardımçı olsun və günahlarını bağışlayın" - deyə Ə.Oruclu qeyd etmişdi.

□ E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Putin seçkidə qalib gəlməsə...

Rusiya prezidenti qələbəsinə əmindir, müxalif rəqibi isə ümidsiz

Rusiyada president seçkisi kampaniyasının namizədlərin irəli sürülməsi mərhələsi davam edir. Dünən Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovu irad bildirib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumatə görə, E. Pamfilova bildirib ki, prezidentliyə namizədlərdən birinin xeyrinə olan təşviqat elementlərinin yer aldığı boyanatlar yolverilməzdər.



MSK sədri deyib ki, yanvarın 29-da Peskovun prezidentliyə namizədlərdən birinin qiymətləndirməsi ilə bağlı açıqlaması yayılıb. Orada təşviqat olamətləri var idi. Bu isə yolverilməzdər.

Dünən Rusiya prezidenti, prezidentliyə namizəd Vladislav Putın "Rostselmaş" firmasının yeni kombaynlarını sınaqdan keçirən zaman seçki ilə bağlı zərafat xarakterli fikir bildirib. Belə ki, Putın kənd təsərrüfatı avadanlıqları fabrikinə baş çəkib. Kombaynların iş prinsipi ilə tanış olan

Rusiya prezidenti "Əger mart 18-də president seçilməsem, kombayn sürəcəm", - deyə zərafat edib.

"Yabloko" partiyasının lideri 18 mart seçkiliyində iştirak edəcək esas müxalif namizədlərdən biri Qırqori Yavlinski isə ABŞ-in "The Christian Science Monitor" jurnalına müsahibəsində qalib gəlməyə heç bir şansı olmadığını etiraf etdi. Bununla bərabər Yavlinski cəhd etməyin mənasız olduğunu söyləyənlərlə razılaşdırıb.

"Yabloko" liderinin fikrincə, seçkilər Putinin opponentləri üçün mətbuatçı çıxış əldə etmək və düşündürükçərəni söylemək baxımdan elə fürsətdir: "Aydın məsələdə ki, Putini Rusiyadan heç bir gələcəyi yoxdur. Lakin bunu kimse deməlidir, ya yox.. İnsan öz zamanında və yerində hərəkət etməlidir. İndi mən də ya heç nə etməmək, ya da elə indikini həyata keçirmək, yeni namizəd olmaq seçimi qarışındayam".

Yavlinski başqa bir faktورun adını çəkir. Bu da Qərb demokratiyasının çökmesidir: "Bu gün Qərblə bağlı ruhlandıcı nəyisə söylemək çətindir. Avropa çətin vəziyyətdədir. ABŞ-dan isə heç danışmağa daymaz. Nece ola bilər ki, 230 illik demokratiya tarixine malik dövlətin başında Tramp kimisi dayansın. Üstəlik eşidir ki, Putın bütün dünyada, hətta ABŞ-da bəle seçkiləri mənipulyasiya edir. O zaman Rusiyadın özündə hansı seçkiləri gözləyə bilər.

Bununla bəle, Yavlinski seçkidə iştirakçı vacib sayıb. O hesab edir ki, əgər heç olmasa 5 və ya 10 milyon adam onun söylediklərinə səs versə, bu zaman rus ordusunun həm Ukraynanan, həm Suriyadan çıxarılması, habelə Qərblə münasibətlərin düzelməsi baxımdan müsbətə doğru dəyişiklər baş verə bilər.

□ E.SEYİDAĞA,
musavat.com

Təhsil naziri təyinatının gecikməsinin pərdədarxası

Ölkə başçısının sərəncamı ilə ötən il dekabrın 5-də təhsil naziri Mikayıl Cabbarov işindən azad edildərək vergilər naziri təyin edildi. Elə o vaxtdan da təhsil naziri postu boş qalıb. Dəfələrlə mətbuatda yeni nazirin kim olacaq ilə bağlı müxtəlif versiyalar, tekliflər irəli sürülsə də, artıq iki aya yaxındır ki, heç kim bu vəzifəyə təyin edilməyib.

Bu cür strateji əhəmiyyətli sahəyə hełə də nazir təyin edilməməsi isə bir sıra iddiaların yaranmasına səbəb olub. Onlardan biri də Təhsil Nazirliyinin ləğv ediləcəyi ilə bağlıdır. İddialara görə, Milli Elmlər Akademiyasının Elmi-Tədqiqat institutlarının ləğv edilməsi, İdman və Gənclər Nazirliyinin Təhsil Nazirliyi ilə birləşdirilməsi de baş vere bilər. Akademianın Təhsil Nazirliyi ilə birləşdirilər, vahid "Elm və təhsil nazirliyi"nin yaradılması məsəlesi isə çoxdan gündəmdədir və həyata keçiriləcəyi səslənən iddialar sırasındadır.

Ancaq bir sıra təhsil ekspertləri bunu mümkünüsüz hesab edir. Onların fikrincə, Təhsil Nazirliyi heç bir nazirliyə birləşdirilə bilmez, nazir təyinatının gecikməsi isə normal bir hal kimi deyərləndirilməlidir. "XXI Əsr" Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev də bu sıradadır: "Təhs-



Etibar Əliyev:
"Təyinatın gecikməsi yeni qurumun yaradılması ilə bağlı ola bilməz"



Əjdər Ağayev:
"Bu qurumu Elm və Təhsil Nazirliyi adlandırmaq olar, bir şərtlə ki..."

sil naziri vəzifəsinə təyinatın gecikməsi yeni qurumun yaradılması ilə izah oluna biləməz. Bu söhbətlərin heç bir əsası yoxdur. Hazırkı vəziyyətdə elmi fealiyyət təkcə AMEA-nın institutlarında həyata keçirilir. Ali məktəblərdə istər humanitar, istər təbiət, istərsə də texniki elmlər istiqamətində tədqiqatlar aparılır. Universitetlərdə AMEA ilə identik strukturlar fealiyyət göstərir. Rusiya və Qazaxıstanda Elm və Təhsil Nazirliyi yaradılıb. Lakin bu-na baxmayaraq Elmlər Aka-

demiyası da fealiyyət göstərir. Bu ölkələrdə Elm və Təhsil nazirliyi ali məktəblərdəki elmə və təhsile rəhbərliyi həyata keçirir. Bizdə də analoji qurum yaradıla bilər. Bunun bir üstünlüyü də ondan ibarət ola bilər ki, universitetlərdəki elmi fealiyyət dövlət büdcəsində maliyyələşər. İndi ali məktəb müəllimləri keçdikləri dərs saatlarına görə əmək haqqı alırlar. Düşünürəm ki, AMEA-nın fealiyyətinə uzun müddət toxunulmayıacaq. Bu qurumun rəhbərliyi fealiyyətini ali məktəblərə yaxınlaş-

dırmağa çalışır. Professor elmi adı təsis olunub, magistraturaya qəbul həyata keçirilir. Tədris istiqamətində bir sıra addımlar atılır. Bir məraqlı məsələni də qeyd edim ki, Təhsil və Elm Nazirliyi yaradılan ölkələrdə universitet elmi tədqiqatları ilə Akademiya elmi tədqiqatları arasında rəqabət mühiti formalasdır. Bizdə isə hələlik bunun kontrurları görünür. Bunun əsas səbəbi kimi universitetlərde elmin maliyyələşməməsini əsas götürmək olar".

E.Əliyevin fikrincə Təhsil Nazirliyinin İdman və Gənclər nazirliyi ilə birləşdiriməsi məsəlesi indiki dövrə ümumiyyətə, aktual deyil: "İdman və gənclər siyasetinin bir nazirlikdə birləşməsi praqmatik baxımdan doğrudur və bu nazirlik normal fealiyyət göstərir. Sovetlər vaxtı təhsil sahəsinin miqyasını nəzərə alıb, iki nazirlik və bir komite yaratmışdır. Ali və orta ixtisas təhsili nazirliyi, Maarif Nazirliyi və Texniki-Peşə Təhsili Komitəsi. Müasir dövrə təhsilin problemləri azalmayıb, eksinə çoxalıb. Bura əlavə sahələrin birləşdirilməsi idarəetmənin keyfiyyətinə mənfi təsir göstərəbilər. Düşünürəm ki, təhsil naziri vəzifəsinə təyinatın gecikməsi birleşme ilə bağlı deyil. Sadəcə uyğun kadın aşkarlanması ilə bağlıdır. Təhsil

strateji sahə olduğundan bütəbi hesab etmək olar. Ancaq bir məsələni də qeyd edim ki, seçim üçün imkanlar məhdud deyil".

Təhsil Şurasının sədri Əjdər Ağayev isə bildirdi ki, Təhsil Nazirliyinə Elm və Təhsil Nazirliyi adını vermə olar, ancaq bir şərtle: "Bu fikirlər təhsil naziri Mikayıl Cabbarov vəzifəsinə icra edərkən də xalq arasında dolaşır. Bizdə xaricə integrasiyalar çoxdur. Xarici ölkələrdə Elm və Təhsil Departamenti, Elm və Təhsil Nazirliyi olduğu üçün elə düşüñürler ki, madam ki, Azərbaycan xarici təcrübələri tətbiq edib götürürse, niyə bizdə elm və təhsil bir yerdə deyil, ayrı ayırdır. Bu cür düşüncələr hökumət tərəfindən, rəsmi dairələrin irəli sürdüyü fikirlər deyil. Bu bezi insanların, xüsusən də xaricə gedib gələn insanların düşüncələridir. O ki, qaldı təhsil naziri postunun boş qalması məsələsinə bu cür hallar mümkündür. Bu cür posta təyinat 2 ay da gecike bilər, 5 ay da. Çünkü nazirin vəzifələrinin icrası onun müavininə tapşırılıb. Nazir müavini bu vəzifələri icra edir və prezidentin təhsilə bağlı sərəncamlarını, qərarla-

□ **Günel MANAFLİ,**
□ **"Yeni Müsavat"**



"Azərbaycanda istehsal ediləcək dərmanlar müxtəlif qruplara aid olacaq" - Səhiyyə Nazirliyi

"Bir neçə ölkənin dərman istehsalçıları ilə birgə Azərbaycanda müəssisələr yaradılıb. Azərbaycanda artıq yerli dərman istehsalına başlamış".

APA-nın xəbərindən görə, bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczəçilik subyektləri üzrə iş şöbəsinin müdürü müavini Pərviz Əzizbəyov deyib.

P.Əzizbəyov bildirib ki, Azərbaycanda istehsal olunacaq dərmanlar müxtəlif qruplara aid olacaq.

Səhiyyə Nazirliyinin Kollegiyasının təsdiq etdiyi və yanvarın 23-dən qüvvəyə minən "Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları" barədə də danışan P.Əzizbəyov qeyd edib ki, apteklərdə çalışan əczaçılar mütləq aq xalat geyinməlidirlər.



axtarışına hazırlığı və təcrübəsi olmayan şəxslərin qoşulmasını tehlükeli hesab edib. Tufandağda itkin düşən alpinistlərin axtarışına 10 könüllü də qoşulub. Fövqələdə Hallar Nazirliyi Tu-fandağda itkin düşənlərin

və hələ ki, müsbət neticə yoxdur. Hazırkı Fövqələdə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi axtarışlara cəlb olunub. Fövqələdə Hallar Nazirliyi, axtarışın mürekkeb relyefi olan yüksək dağ massivində aparıldılığını və hava şəraitini nəzərə alaraq, axtarışa hazırlığı və təcrübəsi olmayan şəxslərin qoşulmasını tehlükeli sayı. Qurumun yaratdığı Əməliyyat Qərargahı itkin düşən gənclərin axtarışının mürekkeb relyefi olan yüksək dağ

massivində aparıldığını açıqlayıb. Tufandağda itkin düşənlərdən biri, Babur Hüseyinov Daxili İşlər Nazirliyinin mətbuat xidmetinin əməkdaşıdır.

E.MƏMMƏDƏLİYEV
"Yeni Müsavat"

İtkin düşən alpinistləri xüsusi avadanlıqla axtaracaqlar

İtkin düşən alpinistlərin axtarış üçün Azərbaycana xüsusi avadanlıq gətirilib. Bu haqqda redaksiyamızı bilgiləndirən mənbə deyib ki, İsveçrədə istehsal olunan avadanlıq dağılıq ərazilərdəki üstü qarla örtülmüş yarğanlarda mobil telefon cihazlarında quraşdırılan sim kartları müəyyən etmək gücləndir. Avadanlıq mobil telefonun işlek vəziyyətdə olub-olmamasından asılı olmayaq dərin yarğanlara düşən sim kartları müəyyən edə bilir.

Yəni avadanlıq axtarılan alpinistlərin üzərindəki mobil telefonları aşkar edə biləcək. Həmin avadanlıq orta ölçülü kitab şəkilindədir və vertalyota quraşdırılmaqla axtarış aparılmışına imkan verir. Yada salaq ki, ötən il dekabrın 23-də Azərbaycanda Tufandağ ətrafinə səfər edən 3 gənc itkin düşüb. Onlar "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Namin Bünyazadə, Babur Hüseyinov və Fəridə Cəbrayılzadədir. Onlarla əlaqə kəsildəndən sonra alpinistlərin axtarışına başlanıb

M illi Məclisin 1 fevral tarixli plenar iclasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzovun amnistiya təşəbbüsü ilə etdiyi çıxış gündəm olub. YAP-in sözcüsü may ayında mərhum prezident Heydər Əliyevin anadan olmasının 95, Xalq Cümhuriyyətinin isə 100 illiyi ilə bağlı amnistiya aktının vərilməsinin vacibliyini vurgulayıb.

O, çıxışında bir sıra maraqlı məqamlara toxunub: "Bütün deputat həmkarlarımıza bir yerde cənab prezidentdən xahiş edək ki, bu təşəbbüsü də öz üzərinə götürsün və daha geniş amnistiya təşəbbüsü ilə çıxış etsin. Bu amnistiya aktı digərlərindən fərqlənməlidir. Bu, bütün vətəndaşlarımızın gözəltisi olan məsələ olduğu üçün bunu həmkarlarımıza diqqətinə çatdırıram. Bu dəfə maddələrə deyil, prinsip etibarılı da ehətə dairesi daha geniş olmalıdır. Bu amnistiya aktında ilk növbədə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütönlüyü uğrunda döyüşmiş hər kəsə şamil edilsin. Ola biler ki, hansısa silahlı birleşmələrin sırasına düşübələr, sehvə yol veriblər. Amma artıq uzun müddət keçib və səhvələri başa düşübələr. Həmçinin yaşı 60-keçmiş, həmçinin himayəsində azyaşlı uşaqları olanlara şamil olunsun. Onlarla uşaq bu gün özlərindən asılı olmayaraq məhkumluq hayatı yaşayır. Yaxud valideyni həbs olunub və biz potensial cinayətkarı yetişdiririk. Həmçinin yaşı 70-dən yuxarı olan bütün kişilərə, radical dini cərəyanlara qoşulmayan bütün dindar şəxslərə şamil olunmalıdır. Eyni zamanda xaricdə müxtəlif qruplar var ki, Azərbaycana insan hüquqları, siyasi məhbət bəhanəsi ilə təzyiqlər edirlər, böhtən atırlar, sui-istifadə edirlər. Bu vəba xəstəliyini aradan qaldırmaqdan, o adamların qarayaxma-

Siyavuş Novruzovun amnistiyası təşəbbüsü alqışlandı



Səidə Qocamanlı: "Nəhayət ki, parlamentdə də bu məsələnin ölkəmiz üçün nə qədər ciddi bir başağrısı olduğunu anladılar"

Əliməmməd Nuriyev: "Azərbaycana qarşı beynəlxalq qurumlar, bəzi şəxslər insan hüquqları adı altında daim təzyiq göstərməyə çalışırlar"

larıni kəsməkdən ötrü bu cür azad edilməsinin vacibliyini üstünlük qeyd edib.

Hakimiyətin sözcüsü sayılan bir deputatin bu tıplı çıxışı amnistiyənin veriləcəyinə olan ümidi dənaha da artırıb. Artıq çoxları gələn ay imzalanacağına böyük ümidi olan əfvə rəncamı və may ayında veriləcək əvvələ ictmayıyyətin və Avropanın diqqət mərkəzində olan siyasi mətbəti azad ediləcəyindən söz açır.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı S. Novruzov ad çəkməsə də, REAL sədri İlqar Məmmədovu nəzərdə tutaraq, o fikirləri səsləndirib və əslində onun da

YAP-in rəhbər vəzifəsində olan şəxslərdən biridir. Belə bir çıxış, təklif onun dili ilə cəmiyyətə çatdırılır. Bu fikirləri alqışlayıram. Nəhayət ki, parlamentdə də bu məsələnin ölkəmiz üçün nə qədər ciddi bir başağrısı olduğunu anladılar. Bu naşıyat son qoymaq lazımdır. Fikirlərinə görə insanları uzun illərə həbsdə saxlamaq, hebsə atmaq deməkəyi öndə tutduğunu bəyan edən bir ölkə üçün düzgün deyil. Bu il Azərbaycan üçün çox mühümdür. Qarşısında prezident seçkiləri gəlir, cənab prezident bu il "Cümhuriyyət ili" elan edib. Bunların fonunda siyasi məh-

bus probleminin həlli çox vacibdir. Bu qərar insanların arasına sevgi, barışqıq getirir. Belə problemləri ölkəmiz daxilində həll etməyimiz çox vacibdir. Biz özümüz buna qadirik. Bununla bağlı işçi qrupu olaraq fəaliyyət göstəririk. Mən demərim ki, biz tam heyətdə yığışırıq. Təessüflər olsun ki, son zamanlar tam heyətdə toplana bilmirik. Amma ora daxil olan 11 hüquq müdafiəçi ayda mütəmədi olaraq ən azı iki dəfə toplanırıq. Amnistiya elan olunarsa, bizi narahat edən şəxslərin maddələrinin bura düşməsi çox vacibdir. Düşünürəm ki, Siyavuş müəllimin dedikləri mütləq nəzərə alınmalıdır. Düşünürəm ki, veriləcək əfvə və amnistiya qərələrində bunlar mütləq nəzərə alınacaq".

□ Cavanşir ABBASLİ
"Yeni Müsavat"

Müxalifət YAP-in namizədinin elan olunmasından məmənundur

"Qeyri-müəyyənlik işlərimizdə çətinlik yaradırdı, açıqlanması işin xeyrinədir"



Hazırda isə ayrı-ayrı siyasi partiyalar prezidentliyə namizədlərin irəli sürüləməsi prosesi seçkiləre 60 gün qalmış başlayır. Yalnız seçkilərə rəsmən start verildikdən sonra namizədlərin irəli sürülməsi hüquqi xarakter daşıyır.

Seçkiyə 8 aydan artıq qaldığı vaxtda namizədlərin sayının artıq altıya çatması 2018-ci il prezident seçkisində iddiaçıların sayının çox olacağı ehtimalını artırıb.

Namizədlər siyahısında sıxlıq olacaq gözlənilir. Lakin şübhəsiz ki, namizədiyin qeydə alınması üçün lazım olan 40 min seçici imzasını toplamaq ele de asan deyil. Bu mərhələni heç de iddiaçıların hamısının uğurla keçəcəyi suallar doğurur. Prosesin gedisində elənme olacaq şübhəsizdir və bu zaman bəlli olacaq ki, seçki bülleteninə neçə namizədin adı yazılıcaq.

nun namizədiyini irəli sürəcəyini elan edib. Hakim Yeni Azərbaycan Partiyasının namizədin kim olacaq isə fevralın 1-də elan edildi. YAP icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında və partiyanın gençləri ilə görüşdə çıxışında hakim partiyanın namizədinin İlhəm Əliyev olduğunu bəyan etdi.

Müxalifət düsərgəsindən namizədiyi irəli sürülen şəxslərin beziləri hakimiyətin prezidentliyə namizədinin indidən bəlli olmasına münasibət bildiriblər.

Müsavat Partiyasından bildirildi ki, İlhəm Əliyevin növbəti dəfə də YAP-in namizədi olacağı gözlənilməz deyildi. YAP-in namizədinin elan edil-

məsindən partiyada narahatlıq yoxdur. Müsavat Partiyası artıq seçki qərargahını formalasdır.

VIP-in namizədi Əli Əliyev qeyd etdi ki, hakimiyətin namizədinin indidən bəlli olması işin xeyrinədir: "Qeyri-müəyyənlik işlərimizdə çətinlik yaradırdı. Təqribən 1 ay əvvəl şəxsi kanallarla prezident Əliyevin namizəd olacağını mətbuatla bildirmişdim. Bu qərar daxili qrupların kompromis variantıdır. Prezident Əliyev birləşdirici şəxs kimi postunda qalır, lakin İslahatların kövrək də olsa, aparılması davam edəcək. Tədricən idarəciliyə yeni heyət getirilir. Hakimiyət anlayır ki, belə davam edə bilmez. Bütün başlangıclar mühafizəkar kəsim tərefindən dilşənər. Namizədin indidən elanı da daxili sabitlik üçündür. Ötən seçkilərdə namizəd iyun ayının ortasında elan olunmuşdu. Birçə sual qalır. O da İlhəm Əliyevin namizədiyi şərtində kampaniya hansı fəlsəfədə aparılacaq-kəskin, yoxsa nisbətən laiyqli. Hakimiyət bilməlidir ki, ölkəyə legitim proses, sağlam rəqabət lazımdır. Prezidentlik institutunun legitimliyi xarici faktorla bağlı məsələlərimizin həlli-nə tekan ola bilər. Xüsusən Qarabağ probleminin çözülməsi üçün etimadlı, xalq iradəsinə söykənən iqtidár zəruridir".


AG Partiyanın namizədi Tural Abbaslı isə bildirdi ki, ha-

kim partiyanın nehəyat qərar verə bilməsi yaxşı xəbərdir. Ən azından rəqibin kimliyinin məlumatı olması prosesdə müəyyənlik yaradır: "Düzdür, mən düşünürəm ki, hakim komandanın namizədinin müəyyənleşməsi müxalifətən çox özlərinin daxilinə dəhazlılıq ididir. Görürəm, komandadaxili vəziyyət o qədər ürəka olmayıb ki, namizədin adı qurultaya və ya böyük bir tədbirə yox, partiya funksionerinin ayaqüstü müsahibəsində elan edildi. Seçki demokratik olmayıcaqsa hakim komandanın namizədin kimliyi heç nəyi deyişmir. Biz AG partiya olaraq özümüzün hazırladığımız seçki planına uyğun işlərimizi aparmağa çalışırıq. Hakimiyətin proseslərə yanaşma tərzi namizədlərin kim olması həllədici deyil. Mənəcə namizədin indidən açıqlanması hakimiyət daxili dəngələrin qorunmasına, ölkə xaricindən proseslərə müdaxilə etmək istəyən qüvvələrin manevr qabiliyyətini azaltmağa və xalqa monolitlik və sarsılmazlıq mesajı verilməsinə dəha çox hesablanıb. Bütün bunu normal qəbul edirik".


KXCP-nin namizədi Mirmahmud Mirəlioğlu isə səhərəməzə cavab vermək imkanının olmadığını bildirdi.

□ Etibar SEYİDAĞA,
"Yeni Müsavat"

"Burdan tullanıb okeanın o tayında getməklə adam demokrat olmur"



Tanınmış jurnalistdən və siyasetçidən Rəsul Quliyevə Elçibəyin öz sözləri ilə cavab



Hazırda ABS-da yaşayan Milli Məclisin səbiq sədri Rəsul Quliyev bugündərə verdiyi müsahibəde Milli Azadlıq Hərəkatının lideri, Azərbaycanın səbiq prezidenti Əbülfəz Elçibəyin seçildiyi 7 iyun 1992-ci il president seçkilərini şübhə altına alıb, seçkinin 50 faiz saxtalasdırıldığını deyib.

Rəsul Quliyevin Elçibəyin saxtakarlıqla seçildiyi iddiasını irəli sürməsi etirazlara səbəb olub. AXC iqtidarının baş naziri Pənah Hüseyn, Elçibəyin köməkçisi işləmiş Oqtay Qasımov Rəsul Quliyevin tamamilə əsassız iddialar səsləndirdiyini bildiriblər və eks-spikerə sərt cavab veriblər. Bu barədə "Yeni Müsavat"ın dünənki sayında yazı dərc olunub.

KXCP sədrinin müavini Xəzər Teyyublu da dünən əməkdaşımıza açıqlama verərək Rəsul Quliyevin qarayaxama ilə məşgül olduğunu deyib: "Rəsul Quliyev özü də Elçibəy həkimiyəti zamanı zavod direktoru vəzifəsindən baş nazir müavini vəzifəsinə irəli çəkilib. Təmsil olunduğu demokratik iqtidarı və imperialistlər devrili milli hökuməti müdafiə etmək əvəzinə, zaman-zaman

zərbe vuran şəxs olub. Yüksek vəzifə tutu-tuta hakimiyəti dəyişməye çalışın qüvvələrə kömək edib. Elçibəyin saxtakarlıqla prezident seçildiyini deməsi Rəsul Quliyevin hələ də düzəlmədiyinin göstəricisidir. Biz hamımız o zaman seçki məntəqələrində komissiya üzvləri olmuşuq, sözün əsl mənasında çox gərgin rəqabəti həm də əhalinin aktiv iştirakı ilə tarixə demokratiya nümunəsi

buna hazırlıqlara başlanmışdı. Bu prosesin qarşısının alınmasında rolu olanlardan biri də elə Rəsul Quliyev iştirak edirdi. Ona görə də hakimiyət dəyişəndən sonra o, Milli Məclisin sədri oldu. Az sonra onu gərekli hesab edib uzaqlaşdırıldılar".

Tanınmış jurnalist Cavid İsmayılov isə Rəsul Quliyevə Əbülfəz Elçibəydən bir zamanlar şəxsən aldığı açıqlamani xatir-

planının üstü açılıb. Eks-spiker də, rəhbərlik etdiyi ADP da dişəmişdi ki, Elçibəy bu xəbəri təzkib etsin. Bey isə açıqlama verməyə tələsmirdi.

Mən o vaxtlar elə indi də ADP-yə yaxınlığı ilə seçilən "Hüriyyət" qəzetində işləyirdim. "Hyatt Regency" hotelində müxalifətin keçirdiyi tədbirdən sonra Elçibəyə yaxınlaşdım. Bey açıqlama vermək istəməsə də, birtəhər razı saldım. Gü-

mur. Məni sənin pulların yıldızı, Rəsul!". Elçibəy bu ifadəsi olduğunu kimi "Hüriyyət" də dərc olundu.

Bu ayaqüstü müsahibə vaxtı Bey Şeyxülislam Hacı Alıahşükür Paşazadənin də onun haqqında hansısa açıqlamasına cavab vermişdi. Demişdi ki, "Allahşükür Sovet KQB-sinin "Frolov" ləqəbli əməkdaşı olub, rütbəsi də polkovnikdir". Jurnalistlər hörmetli Şeyximizdən bu açıqlamaya münasibət öyrənmişdilər, onun cavabı isə belə olmuşdu: "Elçibəy Azərbaycanın prezidenti olub, mənim ona cavab qaytarmağım düzgün olmaz".

□ **Etibar SEYİDAĞA,
"Yeni Müsavat"**

Həmkarlarından Qüdrət Həsənquliyevin vəkilliklə bağlı təklifinə dəstək



Tahir Kərimli: "Hətta keçid balı 40-a düşsün"
Fərəc Quliyev: "Ortaq nöqtə tapmaq lazımdır, vəkillərin sayını artırmaq lazımdır"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Milli Məclisin son iclasında Vəkillər Kollegiyasına qəbulla bağlı keçirilən imtahanдан danışdı. Deputat keçid balının 60-dan 50-yə endiriləməsi təklifi ilə çıxış edərək, fikirlərini ciddi arqumentlərlə əsaslandırdı.

Partiya sədri Azərbaycanda vəkillərinin sayının azlığıni vurğulayaraq, keçid balı 50-yə endiriləcəyi təqdirdə, Vəkillər Kollegiyasına yeni üzvlərin qəbul olunacağını bildirib. Kollegiyaya üzvlükle bağlı 2 minə yaxın şəxsin müraciət etdiyini və onlardan 600 nəfərin keçid balını topladığını öne çəkən deputat bunları deyib: "Bizim elə rayonlar var ki, orada 1 hakim var, amma vəkil yoxdur. Vətəndaş hüquqları bizi ciddi şəkildə düşündürməlidir.

Biz elə etməliyik ki, hər rayonda heç olmasa 3 hakim, 4-5 vəkil olsun. Hətta bu müraciət edənlərin hamısı belə Kollegiyaya üzv olunsayıdı, yenə də biz Avropa ölkələrindən 20 dəfə geri qalaqçıq. Ona görə də burada radikal qərarlar qəbul etmək lazımdır".

Birinci vitse-spiker Ziyafət Əsgərov Qüdrət bayın təklifinə bu cür reaksiya verib: "Mən də sizinle razıyam, həqiqətən də bu sahədə Avropa ölkələrindən gəridir. Amma keçid balını 60 bala 50 bala endirək, sabah de-

yəcəklər ki, 50 bala da 40-a endirin. Xalqa keyfiyyətli hüquqi yardım göstərmək istəyən hüquqşunas 60 bal toplaya bilmirsə, bu, qeyri-ciddi məsələdir". Deputatın bu təklifi ilə bağlı en müxtəlif reaksiyalar var. Əksəriyyət onun bu təklifinin heyata keçməsinin vacibliyindən danışır. Ciddi vəkil böhrəni yaşayan Azərbaycanın bu tipli güzəştlər etməklə problemi yaxın illerde aradan qaldıra biləcəyi deyilir.

Ali Məhkəmənin səbiq sədri, deputat Tahir Kərimli həm-

karının təklifini tam dəsteklədiyi bildirdi: "Qüdrət bəyə təşəkkür edirəm. Komitə iclaslarında da bu məsələni tez-tez qaldırıb. Mənim özüm də komitə iclaslarında iki dəfə bu məsələyə toxunmuşam. Müvafiq Ali Məhkəmənin, Respublika Prokurorluğunun, Ədliyyə Nazirliyinin nümayəndələrinin istifadəsi ilə müzakirələr olan zaman mən balların aşağı salınması ilə bağlı çıxış edəndə Vəkillər Kollegiyasında sədr əvəzi olan şəxs də mənimlə razılaşmışdı. Hesab edirəm ki, bunun kifayət-

qədər ciddi əsasları var. Hakim böyük dövlət vəzifəsidir. Təsəvvür edin ki, hakim olmaq üçün də keçid balı 60-dir, həmçinin vəkil olmaq üçün də. Halbuki, vəkil dövlət vəzifəsi tutmur, özüne xidmətə əsaslanır. Əgər vəkil pisdirsə, ondan imtiha olunacaq, onu vəkil tutmayaçalar. Qüdrət bəy də bu məsələyə toxundu, Azərbaycanda vəkillərin sayı dünya standartlarından çox-çox aşağıdır. Qonşu Gürcüstandan 4-5 dəfə aşağıdır. Dünyada az sayıda ölkələr var ki, vəkillərinin sayı bizdən az olsun. Həm keyfiyyətə, həm də kəmiyyətə bùnlar yaxşılaşdırılmalıdır. Vəkillərin sayıının coxaldılması çox mühümdür. Ona görə də, keçid balının aşağı salınması zərurəti yaranır. Nümayəndəlik institutu ile bağlı dəyişikliklə aparılanan sonra təsəvvür edin ki, məhkəmələrdə proseslərə vəkil qismində çıxanları sayı ne qədər azalıb, müdafiə funksiyaları zəifləyib. Bu baxımdan keçid balını aşağı salmaq çox vacibdir. Ziyafət müəllimin fikirlərinə də hörmətlə yanaşırıq. Ziyafət müəllimin deyir ki, 50-yə salsaq, 40 bala salınmasını istəyəcəklər. Açığlı, mən istərdim ki, hətta keçid balı 40-a düşsün. Vəkil yaxşı olmayıacaqsə, pul qazana bilməyəcək. Vəkillədən hakimlə bərabər nələrisə tələb etmək doğru deyil. Nə qədər gənclərimiz, hüquqi şəxslər var ki, vəkil kimi fəaliyyət göstərə bilərlər. Onlar həzirdə işsizdirler. Onlar savadlı hüquqi yardım göstərmək qabiliyyətindəirlər. Güman edir-

dim ki, bu mərhələdə vəkillərin sayı en 1000 nəfər artacaq. Amma təessüflər olsun ki, bunun şahidi olmadığı. Bu istiqamətdə qanunvericiliyin təkmiləşdirilməsi çox vacibdir. Vəkillərin hüquqlarının təmin olunması nəticə etibarı ilə insanların hüquqlarının təmin olunması deməkdir".
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bu məsələnin dəfələrə parlamentdə qaldırıldığını qeyd etdi: "Tahir Kərimli və digər millət vəkilləri tərəfindən bu məsələ çox qaldırılıb. Çoxsaylı deputat da bununla bağlı mövqeyini bildirib. Amma Ziyafət müəllimin də deklarlarında həqiqətlər var. Biz keyfiyyəti kadrlara yer vermeliyik. Həm Görür ki, Azərbaycan cəmiyyətində isləhatlar zamanı yetişib, Strateji "Yol Xəritəsi" həyata keçirilməlidir. Çox ciddi kadr qılığı hiss olunur. Hesab edirəm ki, keyfiyyəti kadrların olması çox mühüm məsələdir. Məsələn, Tibb Universiteti minlərlə həkim baxırıx, amma onların hamısı yerləşib yaxud gözəltentləri doğruladı. Hüquqi yardım məsələsində peşəkar vəkillərin olmasının tərəfdarıym. Hesab edirəm ki, Ziyafət müəllimin peşəkar vəkillərin olması ilə bağlı fikirləri normaldır. Vəkillərin sayının artırılması da çox vacibdir. Çünkü Azərbaycanda, en çox da bölgələrdə vəkillərə çox böyük ehtiyac var. Ortaq nöqtə tapmaq lazımdır, vəkillərin sayını artırmaq lazımdır, özü də keyfiyyəti vəkillərlər".

□ **Cavansir Abbaslı,
"Yeni Müsavat"**

ABS-in Maliyyə Nazirliyinin Rusiyaya sanksiyaları nəzərət də tutan "Kreml hesabatı" bəzi azərbaycanlı milyarderləri də cətin vəziyyətə salıb. Belə ki, "Kreml hesabatı"na 5 azərbaycanlı milyarderin də adı düşüb. Onlar Fərhad Əhmədov, Araz Ağalarov, Qod Nisanov, Vahid Ələkbərov və Zarax İlyevdir. Onlar digər 92 olıqarxla birləşdə Amerika üçün "arzuolunmaz" şəxslər hesab olunacaqlar.

Bəs görəsən, ABŞ Maliyyə Nazirliyi tərəfindən bəzə bir "status" almaq hər hansı milyarder üçün nə deməkdir? Bundan sonra onu hansı məhdudiyyətlər gözləyir?

"Yeni Müsavat" a açıqlamasında bu sualları cavablandırıq: **iqtisadçı-ekspert, hüquqşunas Əkrəm Həsənov** bildirdi ki, bu sanksiyaların adıçəkilən milyarderlər üçün nəticələri çox ağır olacaq: "Bu şəxslər artıq Amerikanın nəzarəti altındadır. Amerikanın nelərə nəzarət etdiyini nəzərə alsaq, vəziyyət bir qədər aydın olaq. ABŞ bütün dünyanın bank sistemine nəzarət edir, cümlək bütün pul köçürmələri məhz bir sistem vasitəsilə həyata keçirilir. ABŞ dolları dünyanın əsas ehtiyat valyutاسının emitentidir. Dünyada ele bank yoxdur ki, orada dollar əməliyyatları aparılmasın. Bu isə o deməkdir ki, bütün bankların Amerika banklarında bank hesabı var. Bir neçə il öncə Amerika bütün dövlətləri də məcbur etdi ki, onlara saziş bağlaşınlar və lazımı məlumatları ötürsünler. Deməli bank əməliyyatlarına da Amerika tam nəzarət edir. Ən nehayət, ABŞ internete nəzarət edir, dünya internet şəbəkesinin düyməsi məhz bu ölkənin əlindədir. Bu baxımdan həmin milyarderlərin maliyyə aktivlərinə Amerika əl-

Amerikanın qara siyahısına düşən azərbaycanlı milyarderlər - onları nə gözləyir...

Natiq Cəfərli: "Hesabat açıqlanandan bugünə kimi ümumilikdə adı keçən insanların leqal mal varlıqlarında artıq 2 milyard dollara yaxın itki olub"



gəzdire bilər. Dünyanın bütün varlı insanlarının Qərb ölkələrində və ya Qərbin təsiri altında olan ölkələrdə aktivləri var. Bu baxımdan onların aktivləri nəzarətdədir, vəsait əllərindən alına da bilər".

Hüquqşunas onu da vurğuladı ki, "Kreml hesabatı"nda dərc olunan versiya hələ tam deyil: "ABŞ özü də dedi ki, bu sənədin gizli hissəsi də var. Bu gizli hissədə ele adlar da var ki, heç açıqlanmadı. Çünkü adları çəkilən şəxslər ancaq 1 mil-

yard dollardan çox aktivli olanlar var. Onlara qarşı hansı addımların atılacağı da çox güman ki, gizli hissədə əksini tapıb. İndi heç kim deyə bilməz ki, orada söhbət nədən gedir. Məsələn, ABŞ bu yaxınlarda Qazaxıstanın Milli Suveren Fonduñun neçə milyard vəsaitini həbs edib. Dövletin vəsaitini ABŞ həbs etdirib, hansısa Rusiya olıqarxına qarşı da tətbiq edə bilər. Təəssüf ki, bizim həmyerlimiz olan milyarderlərə də bu şamil edilir".

Deputatın bu fikirlərinə münasib bildirən Əkrəm Həsənov vurğuladı ki, Azərbaycan iqtisadiyyatı bu milyarderlər üçün çox kiçik bir iqtisadiyyatdır: "Diger tərəfdən onların onsuza da burada müəyyən yatırımları var. Vahid Ələkbərovun, Araz Ağalarovun burada aktivləri onsuza da var. Bu sanksiyaların onların buraya əlavə vəsait qoyacığını inanıram. Azərbaycanda çox yüksək gelirlikle yoxdur. Onlar çox güman ki, başqa şəxslərin adına aktivlər alacaqlar, ofşor şirkətlər təsis edəcəklər. Təbii ki, bunları ABŞ və Qərbdə yox, Birləşmiş Ərəb Əmirliklərində və digər bu kimi ölkələrdə yatırıma edəcəklər. Azərbaycana maylı etmələri ehtimalı da çoxdur. Hər hansı bir ABŞ vətəndaşı, şirkəti həmin şəxslər qarşı məhkəmə qarşı iddia qaldırsa, məhkəmə qərarı ilə bank hesablarına, əmlaklarına həbs qoya bilər. Yatırıma gəlince, Qərb ölkələri, Amerika heç bir yatırıma əngel yaratır, əksinə, cəlb etməye çalışır. Ancaq düşünmürəm ki, siyahida adı olan insanlar, o cümlədən azərbaycanlılar bundan sonra Qərbe yatırıma düşünsünler. Çünkü hər an qoynuqları yatırımı məhkəmə qərarı ilə itirə bilərlər".

□ Nərgiz LİFTİYEVA
"Yeni Müsavat"

niyyəti ilə bağlı xəbərlər yayır. Bu məsələ ilə bağlı onlar öz principial mövqelərini səsləndirirler. Bildirirler ki, rəsmi Moskva müəyyən mənada təhdidlər yayır. Göstərilir ki, dünənədən təqribən, əməkdaşlıqdan səhbət getdiyi vaxt Rusiya imperiya röyəsinin gündəmə gətirir, bununla ətraf ölkələrə ideya və təhdidlərini sırrı. Bu baxımdan bunlar istənilən halda yolverilməzdir".

Politoloq Tofiq Abbasov bildirdi ki Jirinovski ilk dəfə belə əcaib, anlaşılmaz fikirlər səsləndirmir: "Onun dedikləri az qala şüar formasına otuzdurulur. Açığı, bu adam ciddi məlumatlarla sahibdir. İlk növbədə bu şəxsin böyük siyasi təcrübəsi var. Onun belə fikirlər səsləndirməsi bir sira təzadlardan xəber verir. Tarixi proseslərin gedidiliyi geriye çevirmək olmaz. Sovetlər artıq dağlıq, keçmiş ittifaq ölkələrinin hamisi müstəqilliklərini təmin ediblər. Azərbaycan bu sırada öndə gedən məməkətlərdən biridir. Həm özünün təminatını əldə edib, həm də beynəlxalq səviyyədə nüfuz qazanıb. İndinin özündə Qərb mətbuatı da Rusiyanın keçmiş SSRİ-ni bərpa etmək

nəzərdə tuturam. Əlbəttə ki, ləcəyik. Birinin digərinin torpağın zəbt etməsi ilə bağlı inciklik olmayıcaq - hamının bir torpağı olacaq".

sərsəmleməsinə sərt reaksiya

Tofiq Abbasov: "Onun fikirlərinə diqqət etmək də vacibdir..."

Rusiyanim Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski növbəti dəfə Azərbaycan və digər postsovet ölkələri ilə bağlı səsləndirdiyi sərsəm açıqlamalarla gündəmə gəlib. Kremlin "danişan dili" kimi qəbul olunan partiya sədri fikirlərini daha çox ölkəmiz üzərində foklaşdırıb.

Sitat: "Qarabağ problemi artıq 30 ildir ki davam edir. Təəssüf ki, bu postsovet məkanında yegane belə münacişə deyil. Ukrayna, Gürcüstan, Orta Asiya ölkəleri - hər yerdə eyni problem var. Yalnız bir çıxış yolu var - milli sərhədlər saxlanılmaqla, Rusiya ilə birləşmək. Mən keçmiş SSRİ-nin bütün ölkələrini



nəzərdə tuturam. Əlbəttə ki, ləcəyik. Birinin digərinin torpağın zəbt etməsi ilə bağlı inciklik olmayıcaq - hamının bir torpağı olacaq".

azından Amerika fondları, Avropanın Amerika ilə ortaq banklardan kredit xətlərinin açılması məhdudlaşdırılacaq, bəzi hallarda isə qadağan olunacaq. Digər tərəfdən həmin şəxslərə bağlı şirkətlər Amerikan şirkətləri tərəfindən yeni texnologiyalarla çıxış üçün məhdudluyyətlə qoyulacaq. Bu siyahıda adı olan şəxslər ciddi maliyyə itki ilə üzüleşəcəklər. Hesabat açıqlanandan bugünə kimi, ümumilikdə adı keçən insanların leqal mal varlıqlarında artıq 2 milyard dollara yaxın itki olub. Ancaq ABŞ-da bu insanların bank hesablarına həbs qoyulması ehtimalı çox aşağıdır. Bu adətən məmərlərə tətbiq olunan cəzadir. Çünkü ABŞ-da və Qərbi ölkələrində hüquq tələb edir ki, bunun üçün məhkəmə qərarları olmalıdır, hesabə həbs qoyulması əsaslandırılmalıdır. Amma hər hansı formada vergidən yinəmə halları ortaya çıxarsa, məhkəmə qərarları ilə hesablarına həbs qoyula bilər. Belə halların aşkarlaşacağı ehtimalı da çoxdur. Hər hansı bir ABŞ vətəndaşı, şirkəti həmin şəxslər qarşı məhkəmə qarşı iddia qaldırsa, məhkəmə qərarı ilə bank hesablarına, əmlaklarına həbs qoya bilər. Yatırıma gəlince, Qərbi ölkələri, Amerika heç bir yatırıma əngel yaratır, əksinə, cəlb etməye çalışır. Ancaq düşünmürəm ki, siyahida adı olan insanlar, o cümlədən azərbaycanlılar bundan sonra Qərbe yatırıma düşünsünler. Çünkü hər an qoynuqları yatırımı məhkəmə qərarı ilə itirə bilərlər".

■ Nərgiz LİFTİYEVA
"Yeni Müsavat"

sarsıntı keçirdi, itkilərə məruz qaldı. Biz görürük ki, Azərbaycan, Qazaxıstan və digər bu tipli ölkələr feal integrasiya siyaseti həyata keçirir, öz əraziyələrindən kommunikasiya, nəqliyyat xətləri keçirməklə böyük uğurlara imza atır, böyük mənəfətlər götürür. Rusiyada bu uğurlarımızı həzm edə bilməyənər az deyil. Əllərindən bir şey gelmediyi üçün bu tipli psixoloji təsirlər, təhdidlərlə varlıqlarını göstərmək isteyirlər. Amma bütövlükde Jirinovskinin dedikləri qeyri-ciddi fikirlərdir. Lakin onun fikirlərinə diqqət etmək də çox vacibdir. Amma bu, o demək deyil ki, müstəqil dövlət kimi nəzərdə tutduğumuz işləri kənara qoyaq, planlarımızdan imtina edək, yaxud arxa plana ataq".

T. Abbasov bu kimi fikirlərin həm də ictimai rəyi öyrənmək üçün olduğunu düşünür: "Görəmkən istəyirler ki, bu fikirlər ilə bağlı hansı münasibət forması olmalıdır. Sirr deyil ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da həmin imperiyanın bərpasını istəyən tek-tük şəxslər, siyasetçilər var. Amma onların nüfuzları yoxdur. SSSRİ-nin reanimasiya edilməsi, bərpası deyərdim ki, müşkül yox, müşküldən də müşkül bir məsələdir. Bu ideya ya bel bağlamaq olmaz".

□ Cəvənsir ABBASLI,
"Yeni Müsavat"



Santexnik öz dövlətinə oxşayarsa

Zamin HACI
 zaminhaci@gmail.com

An ideal, harmonik dövlət hansıdır? Gəlin mən size bunu izah edim. İdeal dövlət vətəndaşın da dövlətin durumunda olduğu halda yaranır.

Bu yaxında evdə santexnikə ehtiyac yaranmışdı. Yaxınlıqdakı təsərrüfat malları satılan dükənlər üz tutдум, düz 12 santexnik nömrəsinə zəng vurduq. Lakin onların birini da tapmaq olmadı. Yarısı ümumiyyətlə cavab vermedi, bir-ikisi müyyən saatdan sonra gələ biləcəyini söylədi. (Bir nəfər isə üstündən 2 gün sonra zəng vurub, dəstəyi qaldırıram, deyir: "Eşidirəm". Mənim də tamam yadımdan çıxıb ki, buna da zəng eləmişik. Deyirəm neyi eşidirsən, sən mənə zəng vurmusan. Nəsə, belə tragikomik durum yaranmışdı). Nehayət 13-cü zəngdə işimiz düzəldi - kim deyirəsə bu nəhs rəqəmdir, qəlet edir. Ancaq bu da qəribə alındı, çünki qardaşımız telefonu açandan sonra... öz adından intina elədi. Deyirəm filankəsdirmi, deyir yox, mənim nömrəni hardan almışınız və saire. Izah edirəm - dükançının adını eşidəndən sonra santexnik Filankəs olduğunu boynuna aldı. Sən demə bunun banklara nə qədərsə kredit borcu vardır, axtarırlar, o üzdən telefon zənglərinə cavab verəndə öz adını çəkməkdən qorxurmuş.

Bax, Azərbaycanın keçən həftə London Ali Məhkəməsində üzləşdiyi qərar ele bizim santexnik qardaşın əhvalatının eynisidir. Sadəcə, miqyas fərqlidir. O məhkəməyə Beynəlxalq Bankımızın üzündən çəkilmiş. Bir rus bankı ve bir amerikan investisiya şirkəti BB-yə verdikləri pulu geri tələb edirlər. Bankı Cahangir müəllim və başqaları satıb-sovurublar, öhdəlik isə qalib dövlətin boynunda. İndi biz də London məhkəməsindən zəng gələndə Qafqaz dağlarında gizlənirik. İmkan olsayı o hakimin cibinə bir şey atardıq, ancaq uzaqda yerləşir-lər.

Hərçənd, rus bankını qoyuram bir qıraqa, biz onsu Stenka Razindən Volodya Putinə qədər çox şimallı qacaq-qlurdura xərac ödəmişik və indiki bank borcunu da silmək olardı, məni yandıran amerikanların təşkilatıdır. (İndi dəqiqləşdirdim, BB-nin "Sberbank" a borcu cəmi 20 milyon dollar imiş. Gülünc rəqəmdir. Hələ utanırlar bunu isteyirlər)."Franklin Templeton Investment Management Limited" (FTIML) adlı bu şirkəti haçansa qazla-yıb 500 milyon dollarlıq BB istiqrazları sırmışq. Söhbət ondadır ki, həmin bu FTIML-in idarə elədiyi aktivlərin dəyəri 2017-ci ildə 750 milyard dollar olmuşdur! Əlinin altında bu boyda haqq-hesab ola, sən də bambılı kimi məhkəmələrə düşüb Canikin bankında qalan 500 milyon dolların davasını edəsən. Ayib olsun, vallah. Biz heç Lukaşenkoya bir xahiş görə verdiyimiz 300 milyon dollar krediti istemirik. Dünya çox xırdaçılığı yuvarlanır. Mənə bunun axırı yaxşı olmayıcaqdır. Vaxtılıq heç camaatın harda pulu var, hansı ofşor şirkət kimindir, villani neçəyə tikmişən - belənökşəş şəylər də bilinməzdə. İndi baxırsan hamısını açıb ortaya qoyurlar. Məcbur olursan gizli işləyəsən. Santexnik qardaşımız kimi. Onda da bəzən kliyent tutmaq çətinləşir.

Sövgəliyi, keçən ayın ortaları Baş Prokurorluğun Korrupsiya ilə Savaş (mübarizə yazanda mənəcə işin əhəmiyyəti bir az aşağı düşür - Z.H.) idarəsinin reisi Kamran müəllim 2017-ci ilin yekunlarına həsr edilən brifinqdə demişdi ki, ölkə üzrə rüşvətxorlardan 15 milyon 380 min manat vəsait müsadirə edilmişdir. Bunun üstünü azaciq düzəldib rus bankının pulunu verək, cəhənnəm olsunlar. Qalsın yankilər. İki cəbhədə savaşmaq bir qədər çətindir. Yankılər isə Sabirabadda əkdiyimiz pambıq tarlalarını göstərə bilərik. Pambıq bitəcək, qozası açılacaq, yihib... Molla Nəsreddinin qaratikan əhvalatındaki kimi. Bilənlər bilməyənlərə danişsin.

Azərbaycan özünün iqtisadi və hərbi qüdrətini ilbəl aratırmaqdadır. Həmçinin, ölkəmizin həlledici rol aldığı və işgalçi Ermənistandan yan keçən böyük nəqliyyat və enerji layihələri uğurla həyata keçirilməkdədir. 2016-ci ilin aprelindəki "4 günlük müharibə" isə Azərbaycanın işgalçi Ermənistən üzərində hərbi üstünlüyü-nü real şəkilde ortaya qoymuş. Xüsusən də havada (aviaasiya) üstünlüyüümüz etiraf edildi və öz sözünü dedi.

Söhbət həm də İsraille hərbi əməkdaşlıq nəticəsində ordumuzun arsenalındakı yüksək dəqiqliklili Pilotuz Uçan Aparatlardan (PUA - kamikadze dronlar) gedir - hansı aparatlar ki, aprel döyüşlərindən sonra düşmənin az qala qorxulu röyasına çevrilib. Artıq Azərbaycan özü belə PUA-ların birgə istehsalını ("Zərbe") qura bilib. Bir çox hərbi ekspertlərə görə, Azərbaycan Silahlı Qüvvələrinin arsenalındakı PUA-lardan heç Rusiyada da yoxdur. Bakı habelə Hərbi Deniz Donanmasının inkişafına da yetərincə diqqət ayırrı. Çünkü bu, həm də Xəzər hövzəsində təhlükəsizlik məsələsidir.

Bu ve digər səbəblərdən işgalçi ölkə neçə vaxtdır hərbi balansı bərpa eləmek, o sırada kamikadze-dronlara qarşı effektli əks-tədbirlər haqda səyər göstərir. Məsələn, məlumatlara görə, İrəvan PUA-alara qarşı istifadəsi mümkün olan "Pantsir" zenit-raket sistemlərinin alınmasını ümidiqəzəyir. Lakin bu da çətin ki, çıxış yolu ola. Ən azi ona görə ki, Azərbaycan yerində saymır, öz silah arsenalını daha da mükəmmələşdirir. Bunu rusiyali hərbi ekspertlər də təsdiqləyir.

Məsələn, "Yeni Müsavat"ın məlumatına görə, pilotuz aviasiya sahəsi üzrə rusiyali aparıcı ekspert Denis Fetudinov Haqqın.az-a açıqlamasında Azərbaycanın bu göstərici üzrə də regionda lider olduğunu söyləyib.

"Azərbaycan son illər ərzində milli silahlı qüvvələri ən müasir pilotsuz uçan aparatlarla təmin eləmek üçün fəal işlər aparıb. Onlardan bəziləri İsraildən alınıb, bəzilərinin birgə istehsalı (yığım) isə ölkə daxilində təşkil olunub. Ermənistana gelincə, bu ölkə öz ərazisindəki Rusiya hərbi kontingentine məxsus pilotuz keşfiyyat vəsítələrindən istifadə edir. Eyni zamanda dərhal modern PUA-lar əldə eləmek yönündə çalışır" - rusiyali analitik bildirib.

Lakin blokada rejiminin səbəb olduğu maliyyə-iqtisadi



Suda, qurudaq və səmada, işgəl qobad

Uşumluvumuz tek tərəf və xarici ekspertlərin qüdəm

Rusiyali hərbi analitik Azərbaycanın regionda aparıcı rolundan danişdi; "Bakı PUA-lar üzrə də bölgədə liderdir"; **erməni politoloq**: "Dünya Azərbaycanın ərazi bütövlüyünü tanır, biz isə..."

di resurslarının kasadlığı işi-şagħalı ölkənin bu yönə də de böyük engeldir. "Yeni Müsavat" xəber verir ki, bu xüsusda erməni politoloq Areq Qalstyan intersectionprojec.eu. nəşrindəki məqaləsində bildirir ki, ümumiyyətə, son iki ildə Ermənistana daxili və xarici təhdidlər silsiləsi ilə üzülib. "Bu gün Ermənistana birbaşa Rusiya xarici investisiyasının həcmi 3,45 milyard dollar olmaqla Rusiyanın digər postsovet ölkələrinə yatırıldığı investisiya ilə müqayisədə 5-ci yerdədir və böyük ölçüdə Qazaxistana (11.6 milyard), Belarusa (10.58) Ukraynaya (5.96) və Özbəkistana (5.35) uduzur. Ermənistanın Avrasiya Birliyi üzrə tərəfdəşəlləri - Belarus və Qazaxistan da Rusiya sərməyələrindən asılıdır. Qazaxistana isə daha çox Azərbaycan və Türkiye ilə iqtisadi-ticari əlaqələri gücləndirməye kurs götürür".

İqtisadi müstəqilliyin siyasi müstəqilliyə getirdiyinə əmin olan erməni politoloq aradınca yazır: "Rəsmi Bakı dəqiq və ardıcıl siyasi mövqə sərgiləyir (dünya Azərbaycanın ərazi bütövlüyünü tanır). Bu mövqeyi Rusiyanın, Qazaxistananın, Belarusun geniş ictimai-siyasi mühitinə bütün mümkün əsaslı və vəsitiələrə çatdırır. İqtisadi perspektivlərin olmalıdır vəziyyətdə isə təhlükəsizlik çətiri ilə bağlı illüziyalar əriməyə başlayır. Beleçə, İrəvan dəyişən her şeyi hesaba almaqla, mürəkkəb xərici siyaset düsturlarını həll eləmek qorunda qalıb".

Müəllif Qarabağda geniş-miqyaslı hərbi əməliyyatlar zamanı Rusiyanın erməni tə-

Göründüyü kimi, erməni ekspert də Azərbaycanın üstünlüyünü etiraf edir. Suda, qurudaq və səmada aşkar üstünlüyə malik Azərbaycanın bu üstünlüyü Qarabağ məsələsinin ədaləti həllinə yönəltməsi üçün isə qalır məqbul siyasi şərtlərin yetişməsi. Ermənistani işgalçılıq siyasetinə görə haqq elədiyi cəzadan xilas edən də hələlik budur. Hələlik...

□ "Yeni Müsavat"ın analitik xidməti

2018-ci il yanvarın 31-də "Forbes Qazaxistan" jurnalının "Erməni inkişaf təşəbbüsleri" (İDeA) fonduna istinadən verdiyi məlumatə görə, Qazaxıstanın ən varlı adamlarından biri, biznesmen Kayrat Boranbayev işgal altında olan Şuşanın "Gövhər Ağə" məscidinin bərpasını maliyyələşdirəcək. Fondun Facebook sahifəsində verilən məlumatə görə o, abidənin bərpasına maliyyə ayırmak arzusunu bildirib. İddia edilir ki, bu program həm de region və Şuşanın tarixi, o cümlədən, turistik irlərini təqdim etməyə, "Artsax turizmi xəritəsində" yeni mərkəzin yaradılmasına imkan verəcək.

Musavat.com bildirir ki, bu barədə ilk məlumat fondun saytında hələ 2017-ci ilin iyunun 28-də gedib. Jurnalın yazdırılmışına görə, məscidin bərpasına 2007-ci ilde başlanıb, 2017-ci ilde "Dağılıq Qarabağın iqtisadiyyat nazirliyi"nın sifarişi ile iranlı mütəxəssislər məscidin bərpası ilə əlaqədar layihə işlərini yekunlaşdırıblar.

Məlumatın ağnılı tərəfi odur ki, K.Boranbayev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin qudasıdır, onun qızı Dariqa Nazarbayevanın ortancı oğlu Aysultanın qaynatasıdır. "Forbes Qazaxistan" jurnalının reytinqində ölenin en varlı 50 adamından 13-cüsüdür. Serəti 430 milyon ABŞ dollar hecmində dəyərləndirilir. "ELI, Esentai Tower", "TPJ, Esentai Mall", "TPJ "AjiMənb" kimi müəssisələrin sahibidir. Qazaxıstan, Belarus və Rusiyada McDonald's restoranlar şəbəkəsinin fransayzing hüququna sahibdir. Qazax mediası ancaq 2013-cü ilde, qızı Alima Boranbayeva Aysultan Nazarbayevə əra gedəndən sonra onun barəsində danişmaga başlayıb.

Ermənilərlə əlaqəsi

Kayrat Boranbayev - "Erməni inkişaf təşəbbüsleri" (İDeA) fondunun tərəfdarıdır; bundan əvvəl 2015-ci ildə Ermənistana və Dağılıq Qarabağa səfər də edib; qondarma rejiminin layihələrinə maliyyə ayırmalı Boranbayev ermənilərin işgali faktını leqallaşdırma siyasetini dəstəkləyir.



Nazarbayevin qohumu anti-Azərbaycan layihəsində - sensasion şübutlar

Kayrat Boranbayev "Erməni inkişaf təşəbbüsleri" (İDeA) fondunun tərəfdasıdır; bundan əvvəl 2015-ci ildə Ermənistana və Dağılıq Qarabağa səfər də edib; qondarma rejiminin layihələrinə maliyyə ayırmalı Boranbayev ermənilərin işgali faktını leqallaşdırma siyasetini dəstəkləyir

K.Boranbayev bundan əvvəl 2015-ci ildə Ermənistana və Dağılıq Qarabağa sefər də edib. "Ermənistanın inkişafı üçün Təşəbbüsler Fondu" (Initiatives for Development of Armenia İDeA) - Rusiyada yaşayan Ruben Vardanyan və onun yoldaşı Veronika Zo-

nabend tərəfindən təsis edilib. Bundan başqa, R.Vardanyan 2015-ci ildən "Avrora mükafatı"nın həm təsisçisidir. "Forbes" jurnalına əsasən, R.Vardanyan Rusyanın en zengin 200 sahibkarı arasında 99-cu yerdədir və onun kapitalı 950 milyon ABŞ dolları məbləğin-

de qiymətləndirilir. O, K.Boranbayevə məxsus "AjiMajibi" şirkətinin tədbirlərində iştirak edib.

Yenidən Rahat Əliyev sindromu?

Musavat.com bildirir ki, Qazaxistən prezyidenti Nursultan Nazarbayev-

vin Dağılıq Qarabağ münaqışının həlli ilə bağlı mövqeyi həmisi prinsipialli ilə seçilib. Ermənistən Avrasiya İttifaqına qoşulmadan əvvəl Nazarbayev siyasi irade göstərək Ermənistən təşkilatı yalnız rəsmən tanınmış beynəlxalq sərhədləri çərvəsindən, yəni Dağılıq Qarabağın daxil olma biləcəyini bəyan etmişdi. O zaman erməni mediasında Nazarbayev eleyhinə başlamış kampaniya bu günədə davam edir. Bu kampaniya sebəbdən Qazaxıstan prezyidenti KTMT-in 2016-ci ilin oktyabrında keçirilmiş İrevan sammitinə qatılmamışdı. Hələ 1991-ci ilin 21-23 sentyabrda Rusiya prezidenti Boris Yeltsin və Qazaxıstan prezyidenti Nursultan Nazarbayev Dağılıq Qarabağ münaqışəsi regionuna sefer etmiş, seferin yekununa əsasən, 1991-ci il sentyabrın 23-de Jeleznovodskda iki prezidentin birge Kommunikasiya imzalanmışdı. Həmin sənəd Dağılıq Qarabağ münaqışesi-

süöründə Nazarbayevin Azərbaycanın haqlı mövqeyini dəstəkləyən çıxışları, bu istiqamətdə səsləndirdiyi bayanatlar birbaşa hədəfinə catib. 2017-ci il aprelin 2-4-de Nazarbayevin Azərbaycana rəsmi sefəri dövlətlərimiz arasında etimadi, inamı daha da gücləndirdi və iki qardaş ölkənin münasibətlərində yeni mərhəle yaradı. Sefer zamanı Qazaxıstan prezidentinin Azərbaycanın ən ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif ediləsi bir dəhə ölkələrimizin qarşılıqlı münasibətlərinin yüksək səviyyədə olmasını göstərdi.

Ola biler ki, Boranbayevin "özfəaliyyətine" təkçə ermənilərlə iş-güzar münasibətləri yox, Rusiyada geniş biznes şəbəkəsinə malik olması, İranın isə "Qarabağda fars abidələri"ni bərpa etmə təşəbbüs-lərini geniş reklam etməsi kimi amillər da təsir göstərib. Amma kim qarantiya verir ki, bu kimi amillər görə Boranbayev və ya başqa bir iş adımı Krimda, diger işğal edilmiş ərazilərdə fealiyyət göstərməyəcək. O halda ölkəsənə qarşı mənfi münasibətə səbəb olacaqı proqnozlaşdırmaq elə də çətin deyil. Bütün hallarda biznes maraqlarını öz ölkəsinin siyasi maraqlarından üstün tutan bir şəxsin Nazarbayev kimi müdrik siyasetçinin ailesinin üzvü kimi çıxış etməsi təsəffüd doğurur. Güman etmək olar ki, Boranbayevin yanlışlarının qarşısı alınacaq, dost və qardaş qazax xalqı ikinci Rahat Əliyev sindromu yaşamayaçaq.

Katrıldaq ki, Şuşanın yuxarı məscidinin tikintisi 1883-cü ildə memar Kərbələyi Səfi Qarabai tərəfindən tamamlanıb (Yeri gəlmışken memar "Forbes Qazaxistan" nəşrində "fars memarı" kimi təqdim olunur ki, bu da erməni taxribatının davamıdır). 1992-ci ildə Şuşanın işgalindən sonra yarıcuq vəziyyətdə qalan məscid hazırda erməni işğalçıları tərəfindən fars memarlı abidəsi kimi təqdim edilir. Məscid bərpa olunduğundan sonra iranlı turistlərin cəlb edilməsi üçün istifadə olunacağı bərədə məlumatlar verilir.

□ Musavat.com

Nazarbayevin qudasının Şuşa məscidi ilə bağlı təxribatı kəskin etirazlar doğurdu

Dağılıq Qarabağın Azərbaycanlı icması Qazaxıstan hökumətinə müraciət edəcək; Bayram Səfərov: "İstəyirlər ki, Azərbaycan abidələrindəki milli arxitektura nümunələrini itirsinlər"

Deputat Flora Qasimova: "Belələrinə qarşı qanunvericiliklə mübarizə aparmaq lazımdır"

Yanvarın 31-də "Forbes Qazaxistan" jurnalının "Erməni inkişaf təşəbbüsleri" (İDeA) fonduna istinadən verdiyi məlumatə görə, Qazaxıstanın ən varlı adamlarından biri, biznesmen Kayrat Boranbayev işgal altında olan Şuşanın "Gövhər Ağə" məscidinin bərpasını maliyyələşdirəcək. (Yuxarıdaqı yazıda etrafı məlumat verilib-red.)

Azərbaycanın belli səbəblərdən nəzarət edə bilmediyi ərazilərdə sərvətlərimizi talanması və tarixi abidələrimizin məhv edilməsi istiqamətində qanunsuz fəaliyyətlər illərdir ki, dəvam edir. Lakin bu dəfə söhbət Azərbaycana dəst olan türkdilli ölkənin vətəndən getdiyi üçün daha çox təessüf doğurur. Xatırladıq ki, türk dönyüsünün aqsaqqallarından hesab edilən Qazaxıstan prezyidenti Nursultan Nazarbayev Qarabağ məsələsində dəfələrlə principial mövqə ortaya qoyub. Aprel döyüşlərindən KMTM-nin İrvanda keçirilməsi ne-



zərdə tutulan iclasına N.Nazarbayevin nümayişkarana şekilde qatılmaşası erməniləri xeyli qəzəbləndirmişdi. Türk dövlətlərinin bir araya gelməsindən de qazax prezidentin rölu danılmazdır. Belə olan halda, qazax iş adəminin, xüsusilə de Nazarbayevin qudasının Azərbaycana qarşı xain davranışı qəbul olunmazdır. Yeri gəlmək, Azərbaycan prezyidenti İsləm Əfəndiye xitabən məscidin dağın halına getirilməsindən yox, onla-

Ermenistanla əlaqələri kəsməyə çəçmişdi. Görünür, Ermenistan özü haqqında "məscid bərpa edən" imici yaratmaq istəyir və bu prosesde elə türk-islam faktorundan yaranınlamaqla dividendlər alda etmeye çalışır. Bundan əvvəl İrədanın getirilmiş arxitektorlannan da Şuşa məscidində təmir işləri apardığı bərdə xəbərlər yayılmışdır. Ancaq bəlli ki, bu məscidlərin ilkin halına getirilməsindən yox, onla-

lı onun ağırlı xatirələri var: "Mənim ulu babam - Hacı Mollaşükür Məherəmov Qarabağın axundu olub, o məsciddə oturub".

Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldası, 122 sayılı Xankəndi seçki dairesinin deputati Flora Qasimova isə bildirdi ki,

gərek həmin iş adamı bu işə getməyəydi: "Qazaxıstan türkdilli dövlətdir, bizimlə normal münasibətlər var. Həmçinin Nazarbayev Azərbaycana dəst insandır, uzun illər onun Heydər Əliyevlə dostluğunu, inidə yeri düşəndə Azərbaycana müdafia edir. Digər tərəfdən, qazax iş adamı bu məscidi kiminçün təmir etdirir, orada azərbaycanlı var ki?" Xanım deputat məsələnin ümumiyyətində həlli istiqamətində addımların atılması zəruri sayılır. "Milli Məclisində de təklif olundu ki, İşğal Olunmuş Ərazilərlə bağlı qanun qəbul olunsun. Ora iş adamı ele-bele gəlmir, ya bu işləri müftə görmür ki. Oradan özüne qazanc götürür. Belələrinə qarşı qanunvericiliklə mübarizə aparmaq lazımdır ki, həmin iş adəminə rəzələrimizə qanunsuz daşın olmalıdır. Qanun qəbul etsək, Azərbaycanın razılığı olmadan işğal zonasına gələn iş adamları haqqında cinayət işi qaldırırdıq, onların talanlığını dayandırmaq üçün hüquq adımlar atardıq. Biz o zaman həmin qanunu qəbul etsəydi, indi cinayət işi qaldırırdıq və Qazaxıstanın müvafiq qurumları müraciət edərdik. Təkçə bu deyil, o qədər elə faktlar var".

F.Qasimova diplomatiyamızın da bu kimi hallara qarşı tədbiri olmasının zəruri saidı: "Bizim Qazaxıstandakı sefirliyimiz niyə vaxtında münasibət bildürməyib, dərhal onların Xarici İşlər Nazirliyinə müraciət etməyib? Uzaqbaşlı həmin bu qazax iş adəminin da bizim XİN "qara siyahı"ya salacaq. Onun indiyədək nə xeyri olub?" Xanım deputat bildirdi ki, Gövhər Ağə məscidi ilə bağ-

lı onun ağırlı xatirələri var: "Mənim ulu babam - Hacı Mollaşükür Məherəmov Qarabağın axundu olub, o məsciddə oturub".

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağılıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov "Yeni Müsavat"ı bildirdi ki, bununla bağlı araşdırma aparır: "Mən bu faktı pisliyərəm. Azərbaycan torpaqları işğaldən azad olunmalıdır, biz də gedib öz tarixi abidələrimizi, həmçinin məscidlərimizi bərpa etməliyik. Bunlar belə pullu çıxıblar gedib ermənilərlə işbirliyi kururlar? Əger pulları varsa, eley Qazaxistandakı kasib-kusuba, ya Azərbaycandakı qacqın-kökünlərə xərcəsinər. Niyə erməni ilə işbirliyi kururlar?"

B.Səfərov müsəlman-türk respublikasının adının belə işlərde hallanmasını təessüflə qeyd etdi. Bildirdi ki, Dağılıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri olaraq Qazaxıstanın ölkəmizdəki safirliyinə da etirazını bildirəcək.

İcra rəhbəri ermənilərinin məscidlərinin "qayıgsına qaldıqları" barədə təhliliyi da mənasız saydı və bunun beynəlxalq ictimaiyyəti çəsdirəmni niyəti güdüyüünü bildirdi: "Məscidlərin təmiri lazımdır deyil, e, bizim torpağımız işğaldən azad olunsun. Onlar həm de istəyirlər ki, Azərbaycan abidələrindəki milli arxitektura nümunələrini ifsəsinər".

QAT sədri Akif Nağı isə hesab edir ki, bu, erməni təxribatı da olabilir. "Ola biler ki, heç Qazaxistandan kimsenin elə bir fikri yoxdur. Ermənilər müxtəlif vasitələrlə Azərbaycanla digər ölkələrin arasını vurmağa çalışır. O cümlədən bu məqsədi üçün məscid məsələsindən de istifadə etməyi çalışır. Ermənilərin məqsədi məscid təmir etmek deyil. Ele əlsəd, işğal altındakı 50-dən artıq məscidi, yüzlərlə qəbiristanlığı məhv etməzlər. Quranın tələblərinə görə, məscidi

di ancaq imanlı ve təqviyi insanlar təmir edə bilərlər. Ona görə də, hörmetli Nazarbayev də, onun qohumunu da bu məsələni fikirləşməlidirlər. Digər tərəfdən, dəst Qazaxıstanın rəhbərliyinə Dağılıq Qarabağ məsələsində həmisi obyektiv mövqə tutduğuna görə təşəkkür edirik, onlar bilməlidirlər ki, bu hərəkətlər ilə işşalçı Ermenistana yardım göstərir. Onun işşalçı hərəkətlərinə şərık olurlar. Çox vaxt yalan-gerçək İranın da həmin məscidi guya təmir etməsi ilə bağlı dezinformasiyalar yayırlar. Hər bir müsəlman ökəsi bilməlidir ki, Ermenistana istenilən əlaqə işşalçıya yardım deməkdir".

Yeri gəlmışken, bu məlumatın Qazaxıstan parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin Bakıya rəsmi sefər etdiyi gün yayılması da təcəccüb doğurur. Niqmatulin Milli Məclisin spikeri Oqtay Əsədov və digər rəsmi şəxslərle görüşüb. Həmçinin gonaq Milli Məclisin sədri Oqtay Əsədova "Şəhər" ordonu təqdim edib. Maraqlıdır, ikitərifli görüşdə Kayrat Boranbayevin xəyanətindən bəhs olunub?

Hələlik rəsmi Bakı məsələyə müsbət bildirməyə lüzum görmür. Qazaxıstan Respublikasının Azərbaycandakı sefirliyi isə Koran Boranbayevin Azərbaycanın işşal olunmuş Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağə məscidinin berpasına vəsait ayırması barədə genə xəbərləri təkzib edib.

Qazaxıstanın Azərbaycandakı sefirliyindən musavat.com saytına verilən məlumatə görə, "qazaxıstanlı sahibkar Kayrat Boranbayev ümumiyyətlə Dağılıq Qarabağ səfər etməyib və burada her hansı bir layihənin ne planlaşdırılması, nə də maliyyələşdirilməsində istirak etməyib".

Mövzuya qayiadacağıq.
□ **E.PASASOV**
□ **"Yeni Müsavat"**

“Ermənilər təkçə yurdumuzu deyil, Uşaqlıq xatirələrimizi də işğal edib”



“Etibar Seyidağa: “Kəndimizin şəklini böyüdərək evimin divarından asmışam”

Elşad Eyvazlı: “Kəlbəcərsiz keçən 25 il sanki bir saatdan da az zamandır”

Naibə Qurbanova: “Hər fəsil dəyişəndə ağlımdan keçir ki, indi bizdə də qar yağır?”

Nazim Sabiroğlu: “Şuşasız Azərbaycan özü tam deyil, yarıdır”

Bu günlərdə Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədri müavini Müşfiq Ələsgərlinin modern.az saytında “Mənim kəndim” rubrikasındaki fikirlərindən kiçik sitati təqdim edirik: “Bu gün də ruhən təzələnmək üçün tez-tez kəndimə gedirəm. Hər dəfə xaricə sefər edib qayıdan sonra dərhal ora baş çəkirəm.

Müəllimlərimə, məktəbimə, qohum-tanışlırlara baş çəkir, sonra da mütləq qəbiristanlığı ziyarət edirəm. Rəhmətlik anamın məzarı oradadır. Anam nə qədər yaşayırdısa, özümü elə bil həmişə mühafizə edilmiş sayırdım, bilirdim ki, hər zaman duaları bizimlədir. Xarici sefərlərdən qayıdanda, bəzən Bakıda öz evimə getmədən aeroportdan birbaşa kəndə gedərdim, anamı ziya-rət edərdim. Nə qədər uzaq də olsa, yorğunluq hiss etməzdəm, öncə kəndə gedib ona baş çəkib, sonra Bakıya qayıdardım. İndi hər dəfə anamın məzarını ziyaret edəndə, rəhatlaşanda düşünürəm ki, gör dədə-baba yurdlarından məcburi köçkünlər düşmüş soydaşlarımız necə ağrı-acı çəkirlər!”

Müşfiq Ələsgərlinin bu yazısı bizi bir daha Azərbaycan mediasında çalışan, taleyinə məcburi köçkünlük düşmüş jurnalistləri xatırlatdı. Çoxlarına məlumatlı ki, mətbuatda tanınmış imzalar arasında ölkəmizin işğal altında olan rayonlarından olan jurnalist və redaktorlar var. Onlardan “Yeni Müsavat” qəzetiñ redaktoru, Şuşadan olan Nazim Sabiroğlu, qəzetiñ siyasi yazarı, kəlbəcəli Etibar Seyidağa, musavat.com saytının rəhbəri, Füzulidən olan Xalid Kazımlı, Cəbrayıldan olan Seymour Vərdizadə, modern.az saytının rəhbəri, kəlbəcəli Elşad Eyvazlı, eləcə de saytin redaktoru, Cəbrayıldan olan Əfqan

Qafarlı, digər cəbrayilli, “Həftə içi” qəzetiñ jurnalisti Naibə Qurbanovani göstərmək olar. Təbii ki, digər həmyeriləri kimi, taleyinə məcburi adı yazılın köçkünlər də daim vətən həsrəti ilə yaşıyır, yuxularında doğma kəndlərini, yurd-yuvalarını görür.

“Yeni Müsavat”ın əməkdaşı vətən həsrəti ilə yaşıyan bir neçə redaktor və jurnalistin təəssüratını öyrənməyə çalışıb.

Əməkdaşımız Etibar Seyidağanın dedikləri: “Mən 16 yaşmadək Kəlbəcər rayonunun Başlıbel kəndində yaşamışam. 1993-cü ilin 2 aprelində Kəlbəcər işğal olunana qədər həmin kəndə yaşamışam. Birzim kəndimiz Kəlbəcərin 129 kəndi içərisində ən böyük olanı id, həm əhalisinin sayına, həm də ərazisinin böyüküyünə görə... Başlıbel Kəlbəcərin ucqar kəndlərindən biridir. Kənd, demək olar ki, məşhur Dəlidağın ətəyində yerləşib. Yeni kənddən bir neçə kilometr yol getdikdən sonra Dəli-dəgaç çıxməq olurdu. Kəndimiz dağın güney hissəsində yerləşirdi, xatirələrimdə bu cür qalıb...“

Kəndimizin üçdən bir göründüsünü eks etdirən, təxminiñ 1980-ci ildə çəkilən bir şəkil var. Bildiyim qədər kəndimizdən olan insanların coxunuñ evində həmin şəkil var. Mən də şəkli böyüdərək evin divarından asmışam. Övladlarına kəndimiz haqqında danışır, onu təsvir edirəm, şe-

kilde olduğu kimi eks olunan yaşılı adamları... Yollar, məktəbimizdən, evlərdən, orda kimlərin yaşamasından söz açıram. Kəndimizdən, uşaqlıqımızla bağlı xatirələrdən o qədər danişmişəm ki, övladlarım sanki mənim qədər artıq tanıyırlar. Kəndimiz haqqında övladlarına danişmamı özüme borc bilirəm, bununla da həm sanki içimde bir rahatlıq tapıram. Sanıram ki, kəndimizə yenidən dönürəm.

Müşfiq Ələsgərlini “Mənim kəndim”də oxudum. Yazida qeyd edir ki, “hansısa xarici sefərdən sonra kəndimizə gedib, ruhumu təzələyirəm”. Doğrudur, 25 ildir ki, kəndimiz üzünü görmürəm, ondan uzaq düşmüşəm. Bununla da sanki ruhumuz ölüb, köhnəlib. Hərən ermənilər sosial şəbəkələrdə, metbu orqanlarında bizim kəndimiz, Kəlbəcərin görüntülərini yayırlar. Həmin görüntülərə baxanda insanın bədənində qan donur. Həmin hissələri sözə ifadə etmək olmur... İnsanın doğulub-böyüdüyü kəndə 25 il əlaya basa bilməməsi, sözün əsl mənasında faciədir. Ermənilər təkçə bizim yurd-yuvamızı işğal etməyib, həm də mənim və mənim kimi insanların uşaqlıq xatirələrini işğal edib, biz ona qayida bilmirəm.

Modern.az saytinın rəhbəri Elşad Eyvazlı: “Kəlbəcərlə bağlı nəsə soruştalar, günlərlə danişaram, bəs etməz... Amma yənə də deyirəm, Kəlbəcərsiz keçən 25 il sanki bir saatdan da az zamandır. Evimiz gözümüzün öndən kino lenti kimi keçir. Heyətimiz, qonum-qonşu, uşaqlıq illəri... Kəndimiz

ilda məlum hadisəyə görə kəndimizi tərk etməli olmuşuq. Bəzi siyasi hadisələr, məcburi köçkünlərin taleyi üzərində aparılan alver, iyənənliliklə onlara olan münasibəti də dəyişdi. Çoxlarına elə gelir ki, biz burada torpağımız unutmuşuq, daha qayıtmaq istəmirik. Ona görə də bu mövzuda bir kəlmə deyən kimi, reaksiyalardan qeyri-səmimi münasibəti hiss etməyə bilmirsən. Ona görə bu mövzuda çox vaxt süsuram. Bu ele yanğıdır ki, sessiz çekilir. Kəndimizlə bağlı heç vaxt kədər düşüne bilmirəm. Xatırlayan kimi nəsə qəribə rahatlıq tapıram. Ola bilər ki, bu ömrümün ən gözəl illərinin kəndimizlə bağlı olmasından irəli gelir.

Ona görə də bu mövzuda bir kəlmə deyən kimi, reaksiyalardan qeyri-səmimi münasibəti hiss etməyə bilmirsən. Ona görə bu mövzuda çox vaxt süsuram. Bu ele yanğıdır ki, sessiz çekilir. Kəndimizlə bağlı heç vaxt kədər düşüne bilmirəm. Xatırlayan kimi nəsə qəribə rahatlıq tapıram. Ola bilər ki, bu ömrümün ən gözəl illərinin kəndimizlə bağlı olmasından irəli gelir.

“İnsan ən xoşbəxt gündündə belə özünü tam hiss etmir.

Qaçqınlığın ruhumuza vurdugu ən böyük zərbə budur. Fi-kirləşirəm ki, həyatımda nəsə çatmır. Əlimi cibimə atram görürəm xərcliym var, normal yaşam şəraitim, işim var, amma nəsə çatmır. Bu nəsəni çox fikirləşməden bilmirəm ki, bəli, həyatımda məhz Şuşa çatmır. Şuşasız nə jurnalistikam tamdır, nə ruhum... Ümumiyyətlə, Şuşasız Azərbaycan tam deyil, yarıdır. Əvvəller Azərbaycan jurnalistlərinin Dağlıq Qarabağ şəfərləri olurdu və onlar orada gördük-ləri barədə təəssüratlarını ya-zırdılar. Allah mənə o günü nəsib eləməsin ki, erməni tap-dağında olan Şuşaya Bakıdan jurnalist kimi gedim və qayıdanda ora barədə nəsə ya-zırm. Şuşaya gedərəm, çata-rəm, amma oradan qayıdış hər hansı yazı yaza bilmərəm. Buna ürekmi dözer...“

□ **Xalida GƏRAY,**
musavat.com



KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

ATƏT

-in Minsk Qrupunun həmsədrleri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) ve İgor Popov (Rusiya) bu həftə regiona səfəri başlayır. Azərbaycan XİN-dən verilən məlumatə görə, səfər Azərbaycandan başlayacaq. Fevralın 6-da Bakıya gələn həmsədrlerin ertəsi gün Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur. Bakıdan sonra onlar Ermənistana gedəcəklər.

Səfər çərçivəsində keçiriləcək görüşlər zamanı əsas diqqət böyük ehtimalla, təmas xəttində ateşkəs rejiminin qorunması ilə bağlı olacaq. Bundan ötrü üç diplomatın Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkili üçün müzakirələr aparacağı da istisna edilmir.

Bəs, Minsk Qrupu həmsədrlerinin bölgəyə 2018-ci il üçün ilk ziyarəti keyfiyyət etibarilə əvvəlkilərdən keyfiyyətə ne ilə fərqlənəcək, ümumiyyətə, fərqlənəcəkmi? Yaxud prezidentlərin daha bir görüşünün təşkili üçün deyişəcək, bu il 30 "yaşı" tamamlanacaq Dağlıq Qarabağ konfliktinin həllində real irəliləyiş mümkündür?

Təessüf ki, bu yönədə ekspert rəyləri daha çox pessimist tondadır.

"Həmsədrlerin sülhyaratma prosesi ilə yox, sadəcə, onun texniki tərəfləri, yeni təmas xəttində müşahidəçilərin sayının artırılması ilə məşğul olması çox güləmlidir". Bu sözləri **sabiq dövlət müşaviri Qabil Hüseynli** deyib (Akar.az). Onun sözlərine görə, proseslər Azərbaycanın işgal olunmuş torpaqlarında getdiyindən Bakı belə müzakirələrde maraqlı deyil.

"Azərbaycanın qarşısında əsas məqsəd işğala son qoyulmasıdır. Müşahidəçilər qrupu, onun texniki təchizatı və s. sülhyaratma prosesini heç bir xidmet göstərmir, əksinə status-kvo ilə bağlı mövcud şəraitin qorunub saxlanmasına xidmət edir. Ermenilər hazırda Azərbaycan Ordusunun artan qüdrətindən narahatdır. Çünkü İrəvan aprel döyüşlərinin tekrarlanacağından qorxur. Buna görə də təmas xəttində ateşkəs rejiminin qorunmasını irəli sürürəm. Azərbaycana sülhyaratma prosesi ilə bağlı konstruktiv, danışıqlar prosesini irəli aparacaq təkliflər lazmıdır", - deyə o qeyd edib.

Politoloq bildirib ki, əgər Ermənistan danışıqlar masası arxasında özünü şıltaq gelin kimi aparmaqda davam edərsə, bu, Bakının danışıqlar prosesində imtina etməsinə sebəb ola bilər: "Yeni Azərbaycan elində olan digər imkanlardan istifadə edəcək. Görünən odur ki, ermenilər özləri müharibə istəyirlər və torpaqlarımızı xoşluqla qaytarmayı-

caqlar. Bu istiqamətdə bəyənəlxalq aləm Ermənistana heç bir təzyiq göstərmir, əksinə İrəvanın başını siğallamaqla məşğuldur. Bele olan halda Azərbaycan vəziyyətdən çıxış yolunu herbi eməliyyatların yenidən başladılmasında, yaxud da xüsusi taktika əsasında işlənib hazırlanmış əks-hücum eməliyyatlarının həyata keçirilməsində görür. Diplomatianın arxasında mütleq güc dayanmalıdır. Zənnimcə, bu, səngimmiş danışıqlar prosesini aktivləşdirmek və ermənilər yeni dərs vermək üçün vacibdir".

Q.Hüseynliye görə, Bakı üçün çox əlverişli bir zaman yetişib: "ABŞ-in Rusiyaya tətbiq etdiyi sanksiyalar Ermənistandan yan keçməyəcək. İrəvan buna görə hazırda yas içərisindədir. Amerika bölgədə vəziyyəti kimin qarışdırığı, Rusyanın elinə kimin oynamığını, ərazilərində rus herbi bazalarını hansı dövlətin saxlaşdığını çox yaxşı bilir. Hesab edirəm ki, ABŞ Rusiyaya tətbiq etdiyi sanksiyaların bir istiqamətini Ermənistana yönəldəcək. Bu isə işğalçının zeifləməsinə sebəb olacaq. Zeifləmiş dövlətin danışıqlar masası etrafındaki mövqeyi də zeifləyəcək. Azərbaycan öz əraziləri uğrunda mübarizə aparır və istənilən vaxt herbi eməliyyatları yenileyə bilər. Bu məsələ gündəmdədir. Hazırda texnika və alınan silahlardan şəxsi həyətə tədris edilməsi prosesi gedir. Bunun ardınca isə herbi təlimlər başlayacaq, ordumuz hər zaman döyüşə hazır vəziyyətdədir".

Bu arada ATƏT-in fəaliyyətində olan sədri, İtaliyanın xarici işlər naziri Acelino Alfano Moskvada səfərde olub və rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Xəber verildiyi kimi, görüş zamanı ATƏT məkanındaki həll olunmamış münaqişələr də müzakirə olunub. "ATƏT konfliktlərin həllindən ötrü öz destəyini esirgəməyəcək". Bunu isə Lavrov görüşəndən sonra bildirib. Öz növbəsində ATƏT-in hazırlı sədri Qarabağ münaqişəsində dəyaniqli həlle nail olmağın vacibliyini bildirib və bu məsələdə Minsk Qrupunun həmsədr ölkəsi kimi Rusyanın rolunu vurğulayıb.

Onun sözlərinə görə, "münaqişə Madrid prinsipləri əsa-



Qarabağ danışıqlarında format dəyişə bilər - maraqlı gözənti

Formatın saxlanmasına isə ən çox Ermənistan çalışır, çünkü...; ATƏT-in Minsk Qrupunun həmsədrleri Bakıya gəlir; vasitəçilərin 2018-ci il üçün regiona ilk səfəri əvvəlkilərdən fərqlənəcəkmi; politoloq: "Azərbaycan üçün əlverişli zaman yetişib..."



sında danışıqlar vasitəsilə, sülh yolu ilə" həll olunmalıdır. Lakin təşkilat sədri onu da söyləyib ki, Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupu yeganə mümkün format da deyil. İtaliyanın xarici işlər naziri deyib: "ATƏT-in Minsk Qrupunun gördüyü işə dəstək veririk. Bununla yanaşı, biz düşünmürük ki, bu, yeganə mümkür variantdır, düşünürük ki, bizim mövqeyimiz ATƏT-in əvvəkli sədrinin siyasetini davam etdirir. Hesab edirik ki, bu, ədalətlidir".

Bundan başqa, Dağlıq Qarabağ münaqişəsi zonasında ATƏT müşahidəçilərinin sayının artırılmasını şərh edən Alfonso qeyd edib ki, təşkilat tərəfindən bu cür dəstək faydalı ola bilər.

ATƏT sədrinin Qarabağ münaqişəsinin həlli üçün Minsk Qrupunun yeganə format olmadığını söyləməsi maraqlı gelişmə sayılı bilər. Əslində bu, problemi 24 ildir həll edə bilməyən Minsk Qrupunun fealiyyətinə verilən neqativ qiymətdir. Yəni bu format uğurlu deyilsə, o, dəyişdirilə də bilər. Bu isə ilk növbədə işğalçı Ermenistanın maraqlarına cavab vermir, çünki İrəvan illerdən mövcud formata arxayın olub işğal rejiminin davam etdirir. Üstəlik, bir ovuc Dağlıq Qarabağ ermənisi üçün öz müqəddəratını təyin etmə prinsipi də məhz Minsk Qrupu formatında danışıqlar zamanı ortaya atılıb.

Formatın dəyişməsi ilə işğalçı tərefin bu yöndə ümidi dəfn edə bilər. Rəsmi Bakıda əslində çoxdandır ki, buna çalışır. Həm də o səbəbə ki, həmsədrlerin vasitəçilik potensialı artıq tükenib. Bu şərtlər altında on illərlə nəticəsiz danışıqlar aparıla bilər. Ərazisinin 20%-i işğal altında olan Azərbaycan daha nə qədər belə menasız danışıqların iştirakçı olmalı, işğal rejiminin uzanmasına düzüm göstərməlidir.

Bu mənəda İtaliya XİN rəhbərini yuxarıdağı sözləri Azərbaycanın maraqlarına cavab verən bir yanaşmadır. O ki qaldı yeni formata, ayndır ki, yeni formatda da Rusiya əsas söz sahiblərindən biri olacaq. Lakin məsələn, təze formatda

Türkiyə və İran daha fael iştirak edə bilər. Ötən illərin təcrübəsi də göstərdi ki, rəsmi Ankaranın sülh prosesinə feal şəkildə qoşulması yalnız işin xeyrinə ola bilə - ələlxüsüs da Türkiye-Rusya münasibətlərinin dinamik inkişafda olduğu bir vaxtda.

"Yeni Müsavat" xatırladır ki, 90-ci illərin əvvəlində Rusiya-ABŞ-Türkiyə üçlüyü münaqişənin həllində uğurlu vasitəçilik yadda qalıb. Əfsus ki, sonralar Türkiyəni ermənipərest Fransa əvəzledi. Bununla da münaqişənin həlli üçün vaxtlu olan maraqlar balansı pozuldu - işğalçının xeyrinə. Aradınca əsəssiz şəkildə "3 həll prinsipi"ndən biri kimi, ermənilərin ölkəmizə qarşı torpaq iddialarına cavab veren öz müqəddəratını təyin etmə prinsipi peydə oldu. Halbuki, postsoviet məkanındaki digər bənzər münaqişələrə belə bir prinsipin tətbiqi yada düşmür. Şübhəsiz ki, Türkiye danışıqlarda iştirakını o vaxtdan davam etdirir, belə bir vəziyyət yaranmadı.

Deyilə bilər ki, qardaş ölkənin nizamlama prosesində yaxından iştirakının bərpasına Ermənistan razılıq verməyə bilər və yəqin ki, belə də olacaq. Ancaq unutmaq lazımdır ki, Ermənistanın "ipi" Rusyanın əlindədir. Əgər Moskva Ankara ilə Dağlıq Qarabağ məsələsində konstruktiv əməkdaşlıq edəcəkə, İrəvan buna ciddi əngəl yarada bilər.



Samir SARI

Dünyada nə qədər yeni-yeni cihazlar, qurğular, proqramlar, sistemlər, oxumuş adamlar demis-kən, "nou-xau"lar çıxır-çıxsın, bize dəxli yoxdur, biz onların hamisindən sifir başqa bir təyinat üzrə istifade edərik.

Gözə görünməz birçə dəfə gözümüzə görünüb bu xasiyyətimizi dibinden kesseydi, çox yaxşı olardı, amma indilikdə başqa variant yoxdur.

Məsələn, bütün dünya Feysbukdan öz məhdud dostlar dairələrini yaradaraq, işgüzar çevrələr əmələ gətirərək, mobil ünsiyyət, maraqlı paylaşımlar üçün istifadə edir, amma biz - qız (pullu meşəq) tutmaq üçün (yaşdan asılı olmayıaraq), siyasi, dini, milli, irqi, cinsi təbliğat aparmaq üçün, düşmənə yandıq vermək üçün, dəst qabağında lovgalanmaq üçün, öz depressiv halını başqalarına göstərmək üçün, neçə bir hazırlıca, humorist olduğunu sübut etmək üçün və sair və ilaxır işlədirik.

Tək bunlar olsa nə vardi ki?

Bizimkilər telefonun səsyazma funksiyasından şantaj və çugulçuluq məqsədilə istifadə edərək həle de kimlərin səsini yazırlar. Telefonun videogörüntü çekmək funksiyasından eyni məqsədilə istifadə edib pul qazanmaq, uzunmüddətli və müftə seksual partnyor əldə etmək istəyənlər də N qədərdir. Bəziləri buna görə ilışık, içəridə cəza çəkirək. Bəzilərinin ağızı həle isti yerdədir, bir gün şapalaq ağızlarının üstündən dəyəcək və heç də ağıllı başa gəlməsi prosesi getməyəcək, olan-qalan ağılları da başlarını ucaqcaq.

İndi bir GetKontakt deyilən şey çıxıb. Neçə gündür camaat o proqramın verdiyi məlumatı skrinşot (söyüd deyil) eləyib paylaşır. İlk baxışdan ziyanlışdır. Nə var ki, deyərsən, telefon nömrəni başqaları necə qeyd edib, proqramdan istifadə edib öyrənirsən, vəssalam.

Səxsen özüm belə şeylərdən yaxşı baş çıxaran uşaqlardan xahiş elədim, düzüb-qoşdular, məlum oldu ki, mənim nömrəmi qeyd edərkən adımın qabağına "bəy", "məlli" yazanlar da var, işlədiyim qəzətin adını qeyd edənlər də, sadəcə ad-soyadımı yazanlar da. Xəta məndən sovuşdu.

Amma bu proqramın fəsadlarının olacağını düşünürməm. Ele qısqanc ərlər var ki, onlar vaxtaşırı qısqanmaq üçün səbəb verən arvadlarının nömrəsinin başqa telefonlarda necə qeyd olunduğunu öyrənmək istəyəndə, məsələn, belə bir mənzərə elə qarşılaşacaqlar: "Motorist", "Səlsələ", "Elektrik Güloğlan", "Massajist Hətəm" və s.

Əlbəttə ki, bu qeydətmələrin bir çoxu sifir maskirovka üçündür, ailəli adam, əl-əlbət, məşuqəsinin adını olduğu kimi yazmayacaq, "Motorist" yazacaq ki, özü demişkən, evdəki də şübhələnməsin. Ötə yandan, qardaş Türkiyədə quşxanımların bir adı da ele "motor"dur.

Bu biri tərəfdə qısqanc ər görəndə ki, kimse onun Güləndam adlı arvadının adını "Elektrik Güloğlan" kimi yazıb, o saat anlayacaq ki, bu nə Güloğlandır, nə elektriklənmədir. Dərhal əlini atacaq kəsici-deşici aletlərə, əsəbi adamdırısa, Güloğlan-Güləndamı, sakit adamdırısa, özünü bıçaqlayacaq.

Hələ bunun əre getməyə hazırlaşan qızlara ediləcək şantaj tərəfi də var. Bir də görəcəklər, gənc xanımın telefon nömrəsinin başqa telefonlarda necə qeyd olunduğunu həkerlik yolu ilə elədə ediblər və nişan aparan oğlana gəndəribler. Oğlan da baxır ki, onun potensial nişanlısının adı başqa bir telefonda "Aşkim" və ya "Sevgilim" kimi qeyd olunub. İndi bu oğlan nişan maşını mənzil başına çatma-mış geri qaytararmı, qaytarmazmı?

Bu baxımdan çoxlu xoşagelmez hallar baş verə bilər. Özü də bu təkcə ailə-meişət səviyyəsi ilə məhdudlaşmaz, iş dünyasında da fəsadlar töredə bilər. Məsələn, bir müdürü xəbər tutsa ki, işçiləri onun adını "Zanuda" kimi qeyd ediblər, inciyərmi, inciməzni? Əlbəttə, inciyər. Hər müdürü adı "Ağsaqlı", "Şef", "Böyük" kimi qeyd olunmur axı.

Bu baxımdan o proqramın bu ölkədə yasaqlanmasını məqbul sayan adamlara haqq vermək olar. Bu, təxminən KQB-nin arxivlərinin açılması qədər təhlükəli işdir.

Məndən deməkdir, sonra Güləndam xanım və onun adını "Elektrik Güloğlan" kimi qeyd edən kişi qısqanlıq zəminində bıçaqlananda deyəcəklər ki, niyə bıçaqlayırdı, boşaydı, məsələ bitərdi...

Dünya bazarında neft bahalaşmaqdə davam edir. Londonun ICE birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,18 dollar artaraq 69,07 dollar, Nyu-Yorkun NYMEX birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,16 dollar bahalaşaraq 64,89 dollar təşkil edib.

Azərbaycanın "Azeri LT CIF" markalı xam neftinin 1 barelinin qiyməti 0,57 dollar və yaxud 0,81% artıb. Hazırda "Azeri LT CIF" markalı neftin qiyməti 70,90 dollar/barele bərabər olub.

Xatırladaq ki, "Azeri LT" neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında, 19,15 dollar səviyyəsində, maksimal qiyməti isə 2008-ci ilin iyul ayında, 149,66 dollar səviyyəsində qeyd edilib.

Dünyanın qabaqcıl investisiya banklarından olan "Goldman Sachs" 2018-ci il üzrə neftin qiymətinə dair proqnozunu artırıb. "Goldman Sachs" bu il üzrə "Brent" markalı xam neftin qiymətinə dair 3, 6 və 12 aylıq proqnozunu 62 dollar/bareldən müvafiq olaraq 75 dollar/barel, 82,5 dollar/barel və 75 dollar/barele yüksəldib.

Bank ABŞ-da şist nefti istehsalının artması ilə əlaqədar olaraq "qara qızıl" qiymətinin yenidən düşə biliəcəyi barədə xəbərdarlıq edib. "Şist neftinin, eləcə OPEC-ə üzv və qeyri-OPEC ölkələrdə hasilatın artması qiymətin yenidən aşağı düşməsinə səbəb olacaq" deyə, "Goldman Sachs"ın məlumatında bildirilir.

Neftin bahalaşması və qiymət artımının bundan sonra da davam edəcəyi ilə bağlı proqnozlar isə beynəlxalq analitikləri, iki neft hasilatçılarının narahat etməyə başlayıb. Onlar artan qiymətlər fonundan dünyada neft hasilatının kəskin artacağından və bir müddət sonra təklifin tələbi kəskin üstələməsi ilə neftin qəfil ucuzaşacağından narahatdırılar. Bundan başqa, neftin bahalaşması dünyada qeyri-neft məhsullarının istehsal xərclərini də artırır ki, nəticədə bahalaşma və infliyasiya güclənir.

Buna baxmayaraq, hazırda neftin bahalaşması Azərbaycan iqtisadiyyatın müsbət təsir göstərir. Bir tərəfdən ölkənin valyuta ehtiyatlar güclənir, milli valyutamız bunun hesabına sabitliyini qoruyub saxlaya bilir, digər tərəfdən valyuta axını iqtisadiyyata, xüsusən də qeyri-neft sektoru runu vəsaitlə təmin edir.

Mövzu ilə bağlı "Yeni Müsavat" a danışan Neft Araşdırma-lar Mərkəzinin rəhbəri İlham Şaban da vurğuladı ki, neftin çox ucuz qiymətləri təhlükəli olduğunu kimi, çox yüksək qiymətləri də dünya iqtisadiyyatı üçün arzuolunmazdır: "2017-ci ilin IV rübündən, daha dəqiq desək oktyabr ayının 27-dən neft 60 dolları keçdi. 2018-ci il yanvar ayının əvvəlindən artıq 70 dolları ötdü. Belə bir təəssürat var idi ki, neftin qiymət artımı bundan sonra da davam edəcək. Davos Forumunda "Lukoil" prezidenti Vahid Ələkbərov tərəfindən belə bir fikir səsləndi ki, eger 2016-ci ildə OPEC və qeyri-OPEC ölkələri yüksəb bir araya gelib neftin qiymətinin tənzimlənməsi və ədalətli qiymət təqribənindən gəlməsi istiqamətində addımlar atıldırsa və bu-

nun 60 dollara qədər olmasını məqbul hesab edirdilər, indi belə bir təəssürat yaranıb ki, onları heç 70 dollar da qane etmir. Neft qiymətlərinin bundan sonrakı artımına cəhdər var. Bu fonda dünyadan aparıcı iqtisadi dərgilərində çoxlu məqalələr yazılır, aparıcı iqtisadçılar, neft şirkəti rəhbərləri, analitiklər bu mövzunu araşdırırlar. Gəldikləri

si isə üçüncü dünya ölkələrində alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə nəticələnir. Alıcılıq qabiliyyətinin aşağı düşməsi neft istehlakçısı olan inkişaf etmiş ölkələrə təsir edir. Çünkü onlar qeyri-neft ixracımılu ölkələrdir. Ona görə də, bu ölkələrin maraqlı ondadır ki, her hansı qızıl orta tapılsın, həm hasilatçı, həm istehlakçı arasında uzunmüd-

gər yataqlardan çıxılan qaz hesabına ixracatda payı 12 faizdən 20 faiza qədər artacaq. İkinçi tərəfdən, 2020-ci ildə Heydər Əliyev adına Neftayırma Zavodunun modernizasiya prosesi başa çatır. Bundan sonra, neft məhsullarının ixracı da artacaq. Hazırda 1,7 milyon ton neft məhsulu ixrac edirikə, bir-dən-bire 3 milyon tona çatacaq,

Neftin yüksək qiyməti dünya

iqtisadiyyatında zərər,

Azərbaycanda xeyir getirir...

Ekspert: "Neftin qiymətinin yenidən 100 dollar həddinə çatması dünya iqtisadiyyatı üçün heç də yaxşı perspektiv vəd etmir"



dəlti dövr üçün balanslı bir qiymət yaransın. Bu hər iki tərəfi qane edəcək bir yanaşmadır ki, istehlakçı ölkələr nefti enerjini alırlar, onun hesabına öz iqtisadiyyatlarını inkişaf etdirirlər. Mal və xidmətləri isə hasilatçı ölkələr təklif edirlər, onları da yedərincə maliyyə resursları olur ki, həmin məhsulların haqqını ödəyə bilirlər. Beləcə də dövriyyə yaranır və dünya iqtisadiyyatı inkişaf edir. Qlobal baxış belədir".

İlham Şabanın fikrincə, neftin qiymətinin artması Azərbaycan üçün o baxımdan faydalıdır: "Belə ki, ölkəmizdə hasilat azalsada da, öten il Neft Fondunda gələn mənfəət 1,2 milyard dollar artıb. Bu da öten il 2016-ci illə müqayisədə neft qiymətlərinin daha yüksək olması ilə bağlı idi. Cari ilde hökumət neft hasilatının 1 milyon ton azalmasını proqnoz edib. Bu il neftin orta qiyməti 60 dollar olsa, hasilat azalması ilə bağlı itkinin də doldura bilirik. Nəinki öten ilki gəlirlerimizi saxlaysın, əksinə bir qədər artırda bilirik. Neftin bahalaşması bizim üçün bu baxımdan önemlidir ki, hasilatın azalmasını kompensasiya edir: "Belə ki, ölkəmizdə hasilat azalsada da, öten il Neft Fondunda gələn mənfəət 1,2 milyard dollar artıb. Bu da öten il 2016-ci illə müqayisədə neft qiymətlərinin daha yüksək olması ilə bağlı idi. Cari ilde hökumət neft hasilatının 1 milyon ton azalmasını proqnoz edib. Bu il neftin orta qiyməti 60 dollar olsa, hasilat azalması ilə bağlı itkinin də doldura bilirik. Nəinki öten ilki gəlirlerimizi saxlaysın, əksinə bir qədər artırda bilirik. Neftin bahalaşması bizim üçün bu baxımdan önemlidir ki, hasilatın azalmasını kompensasiya edə bilirik. Ancıq 2019-cu ildən "Şahdəniz 2" layihəsi hesabına kondensant artımı olacaq, o zaman stabbilşəmə yaranacaq".

□ **Nərgiz LİFTİYEVA,**
"Yeni Müsavat"

Sabiq nazir Ziya Məmmədovun qardaşı oğlu Elnur Məmmədovun şikayətçi olduğu şəxs növbəti dofe hakim qarşısına çıxarılb.

Musavat.com xəber verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi davam edib.

İşə hakim Azər Paşayevin sədrliyi ilə buraxılıb.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu.

Elnur Məmmədov məhkəmədə bildirib ki, təqsirləndirilən şəxs ona 144 min dollar ödəyib. O bildirib ki, qalan məbləği ödəməyə də cəhd edib: "Şərti işə belədir ki, ölkədən çıxmak istəyir".

Elnur Məmmədov dəymış zərərin indi 68 min 500 dollar olduğunu və məhkəməyə bununla bağlı mülki iddia verdiyini söyləyib.

Prosesdə təqdirləndirilən Rövşən Heybətov ifadə verib. O, Elnur Məmmədova yaxşı münasibətlərinin olduğunu və ona həmişə hörmət etdiyini söyləyib:

"Mənə bir insan kimi həmişə əl tutub. Dəstək olub. Yaxın münasibetim olub. Elə oldu ki, iş görmək üçün razılaşdırıq. 200 min dollar pul götürdüm. Türkiyədən mal gətirib satacaqdım. Bu pulu alandan sonra Elnurun atası Elton müəllimlə də görüşüb, məsləhətini aldıq. Az pul deyildi. Amma bu iş alınmadı".

R.Heybətov deyib ki, Elton Məmmədovla görüşən zaman ona söz verib ki, nə olursa olsun pulu qaytaracaq: "Demişəm ki, qaytaracam. Amma iş alınmadı.

Ziya Məmmədovun qardaşı oğlu tutulurduğu idmançı ilə məhkəmədə çəkisi

Elton Məmmədovun razılıq verdiyi 200 min dolları kim götürüb?



Arif Əsgərovun dələduzluqda təqsirləndirilən baldızı oğlunun xəstəxana taktikası

Emil Hüseynov xəstəxanaya yerləşdirilib, zərərçəkmişlər bunun prosesi uzatmaq məqsədi güddüyünü deyir

Nəqliyyat Nazirliyinin Rabitə və Yüksek Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra işsiz qalan neqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğlu Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəber verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə iclası hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilir.

Məhkəmədə təqsirləndirilən Emil Hüseynovun məhkəməyə gəlməməyi məlum olub.

E.Hüseynovun vəkil məhkəməyə sənəd təqdim edərək bildirib ki, Emil Hüseynov Musa Nağıyev adına xəstəxanaya yerləşdirilib.

Məhkəmə prosesi fevralın 8-nə təxirə salınıb.

Vəkil də iştirətanış olmaq üçün vaxt istəyib. Zərərçəkmişlər isə bunun sadəcə məhkəmə prosesinin uzanması üçün atılan addım olduğunu deyiblər.

Qeyd edək ki, Arif Əsgərovun oğlu Elnar Əsgərov bu iş üzrə əsas şahiddir və o da məhkəmədə ifadə verib. Hətta bəzi zərərçəkmişlər və təqsirləndirilən Emil Hüseynov da Elnar ittihəm edir. Çünkü alınan pullar Elnar Əsgərova çatıb. Emil Hüseynov isə E.Əsgərovun işlərini gördüyü deyir.

Bildirək ki, E.Hüseynov vətəndaş Tural Hüseynovun etibab-



Emil Hüseynov

rindən sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstən Respublikasından izolyasiya və digər materialları getirmək adı ilə həmin vətəndaşları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda töredildikdə) maddəsi ilə ittihəm olunur.

Bərəsində həbs-qətimkən tədbirinə seçilən E.Hüseynov məhkəməyə müraciət edib. O, həbs-qətimkən tədbirinə ev dəstəklərə ilə əvəz edilməsini istəyib. Seballı Rayon Məhkəməsində

hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsətət təmin edilib. E.Hüseynovun barəsində ev dəstəklərə qətimkən tədbiri seçilib. O, məhkəmə zalında azadlığa buraxılıb.

O, hazırda ev dəstəklərindən tədbirinə seçilən E.Hüseynovun barəsində olan həbs-qətimkən tədbiri bir müddət əvvəl dəyişdirilib və o, azadlığa çıxıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda töredildikdə) maddəsi ilə ittihəm olunur.

Cinayət işi materiallarına əsasən, E.Hüseynov bu pulları Gürcüstənə mal getirmək adı ilə alıb. E.Hüseynov 2016-ci ilin dekabr ayında "Interpol" xətti ilə Qazaxistanda həbs edilərək Azərbaycana təhlil verilib.

Qeyd edək ki, Arif Əsgərovun digər baldızı oğlu Rahib Hü-

"Fədayə çox peşmandır..." Vəkil: "O, cəmiyyət üçün təhlükəli olan qatı cinayətkar deyil"

Artıq iki aydan əldən qaydırıb ki, müğənni Fədayə Laçının həbs olunması və bu olayın ətrafında baş verənlər mətbuatın gündəmindədir. Bu günlərdə müğənninin ağır xəstəlikdən əziyyət çəkdiyi barədə məlumatlar yayıldı.

Məsələ ilə bağlı müğənninin bacısı **İlahə Fəda** "Yeni Müsavat" a danışır: "Qanun çerçivəsində onunla görüşürük. Səhhəti babatdır. Həmkarları da onunla yaxından maraqlanır, həm maddi, həm de mənəvi dəstək olurlar. Onlardan Manaf Ağayev, Nazperri Dostəliyeva, Brillant Dadaşova, Lale Məmmədova, Ehtiram Hüseynov, Nadir Qafarzadə, Ədalət Şükürovun adlarını qeyd edə bilərem. Ümumiyyətlə, bacımı tekcə həmkarları deyil, həm də xalqımız çox sevir".

Bacısının sözlərinə görə, Fədayə Laçın azad olunmasına ümidi edir: "Sədəcə, onun saf qəlbindən istifadə ediblər. Hazırda istintaq gedir. Buna görə də bu müddət ərzində mən və ailəmiz istintaq haqqında danişməq istəmirik. Cümlə proseslərə təsir göstərib. Hər halda Fədayə xanım cəmiyyət üçün təhlükəli olan qatı cinayətkar deyil, əksinə sosial-ictimai baxımdan faydalı üzvüdür".

Vəkil müğənninin səhəhi ilə bağlı da danışır:

"Bildiyin ki, onda hepatitis xəsteliyi var. Bu da xronikidir, müalicəsi yoxdur, ömr boyu müalicə almalıdır. Məlum olduğu kimi, bu xəsteliyin fəsadlı və ya fəsadlı olmayıñ dövrü var. Fədayə xanım da təcridxanada olduğunu xəstəlik ona pis təsir göstərir. Təcridxanada olmaq sağlam insana da pis təsir göstərir, xəste insana isə daha çox. Amma düşüñürüm ki, Fədayə xanımın təcridxanada saxlanılması zərurət yoxdur. İstənilən halda istintaq proseslərində iştirak etməye hazırlı".

Xatırladaq ki, öten il oktyabrın 23-də Bakıda məhbusların qaç-

seynov da dələduzluqda təqsirlər bilinərək həbs edilmiş, daha sonra azadlığa buraxılmışdı. Rahib Hüseynovun adı 48 milyon manatlıq mənimsəmə işində halla-

tov Türkiyədə döyülməyib, pulu özü ələ keçirib.

R.Heybətov isə Türkiyədə ona qarşı plan quran şəxslərin kimliyi barədə məlumat əldə etdiyi deyib.

Suallara cavab verən R.Heybətov pulun ələ keçirilməsi ilə bağlı Türkiyədə polisə rəsmi şəkillər müraciət etmədiyi deyib.

Qeyd edək ki, məlumatə görə sabiq deputatın oğlu Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manat pulunu dələduzluq yolu ilə mənimədiyi bildirib.

Rövşən Heybətov saxlanılaraq bərəsində həbs-qətimkən tədbiri seçilib və 5 ay həxsədə qalıb. Daha sonra isə ev dəstəklərindən buraxılıb.

Sabiq deputatın oğlu E.Məmmədov R.Heybətova 100 min manat verdiyini və Türkiyədə iş görmək üçün yola saldığını deyib.

Rövşən Heybətov ona qarşı irlə sürlən ittihamla razılaşmadığını deyib: "Mən dələduzluq etməmişəm. Qətiyyən bu ittihamı qəbul etmirəm. Mən ona borclu qalmaram, qalmayacam da. Allahdan başqa heç kimə borcum yoxdur. Elnur da Türkiyəyə geldi. Məsələni ona danişdım. Dedi ki, Türkiyədən geri qayıdaq. Bakıya geldik. Elnur bu məsələni atasına da dedi. Elton müəllim Türkənin millət vəkili ilə danişib, bu məsələnin araşdırılmasına çalışacağını deyid".

R.Heybətov

təkrar

Türkiyəyə

qayıtdığını

və bir

müddət

sonra

Elnur Məmmədovun ona zəng elədiyini deyib: "Elnur artıq dedi ki, məni polisə verib. Mən də qayıdışım. Əgər pulu ələ keçirseydim, qayıtmazdım. Həbs edildim. Pulun bir hissəsinə ödədim. Qalan məbləği də ödəmeye söz verdim. Qalan məbləği ödəmək üçün Moskvaya getməliyəm. Orada işim var. Sənədləri imzalayıb, pulu götürməliyəm. Amma razılaşmadılar. Mən də evimi satıb, pulun bir hissəsinə ödədim".

Elnur Məmmədov

ısa

məhkəmədə

bildirib

ki,

Rövşən

Heybətov

isə

Türkiyə

də

150

min

ödədiyini

deyib.

Xatırladaq ki, jurnalist Fərəhim İlqadoğlunun döyülməsindən də Elnur Məmmədovun adı keçiridi.

□ İlkin Muradov
Musavat.com



ması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlər Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə Fədayə Məmmədova (Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkən tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (məhafizə altında olan şəxse qaćmağa yardım etmə, qabaqcadan əlbiş olan bir qrup şəxse tərəfindən töredildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkən tədbiri seçilib.

□ Xalidə Gəray
musavat.com

edildi. Başqa bir fərmanla o, neqliyyat nazirinin müavini təyin edilib.

A.Əsgərovun oğlu "Liman Group" şirkətinin rehbəri olub.
□ İlkin Muradov
musavat.com

Yəməndə "cın şüədən çıxır"

Türkiyə xüsusi təyinatlıları da Afrinə girdi

Türk ordusundan tarixi zərbə: 200 milyonluq xətt kəsildi



Suriyanın Afrin mahalının qərbindəki Cindərə bölgəsindən sonra terrorçular mövqelərindən çökilərək şəhər mərkəzini qaçmağa başlayıblar. Bu səbəbdən son hazırlıqlarını görən xüsusi təyinatlı polislər Afrinə girdi.

Suriyanın Afrin mahalının qərbindəki Cindərə bölgəsindən başlayaraq Burseya dağının yamacındakı bir kənddə tutulan PKK terrorçusu teşkilatın həmin xətdən istifadə edərək gündəlik orta hesabla 550 min dollar qazandığını bildirib.

"Zeytun budağı" eməliyyatının gedisatında sözügedən xəttin kəsilməsi PKK-nın ilə 200 milyon dollar məbləğdə puldan məhrum olmasına anlamlı gelir. Bu xəttin təxminən 120 kilometr uzunluğundan olduğu bildirilir.

Daha əvvəl Türkiye Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Dairəsinin ötən il yaydığı məlumatda deyilir ki, PKK terror teşkilatı təkə narkotik satışından ilə 1,5 milyard dollar gəlir eləde edir. Məlumatda qeyd olunur ki, Avropadakı narkotik ticarətinin 80 faizi PKK-nın əlindədir.



Gənclər günündə "Nar" dan cavanlara "Cavan Nar" hədiyyəsi



Gəlin birlidə böyüyək

dəyişikliklərdən sonra "Nar" mobil rabita bazarda gənclər üçün olduqca sərfli təklif irəli sürüb. Gənclər bu tarifa qoşulmaqla hər ay şəbəkədaxili 300 dəqiqə, ölkədaxili 300 SMS və 300 MB internet trafiki əldə edirlər. Gənclər çox sərfli ünsiyət imkanlarını özündə birləşdirən tarife cəmi 99 qəpiyə qoşula bilirlər.

"Nar" tarif və kampaniyaları haqqında daha ətraflı məlumatı isə nar.az internet səhifəsindən öyrənmək olar.

"Azerfon" şirkəti 21 mart 2007-ci ilde "Nar Mobile" ticarət nişanı ile fəaliyyətə başlayaraq qısa bir müddədə Azərbaycanda telekommunikasiya və mobil rabita sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irlisinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsinin abunəçilərinin istifadəsinə vermişdir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarparacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice" (High Definition Voice) xidmətini təqdim etmişdir. "Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiye yüksəkkeyfiyyəti xidmət göstərir.

Cənubda separatçıların koalisyonu parçalaması Səudiyyə Ərəbistanını çətin seçim qarşısında qoyub

Yəməndə son günlər baş verənlər ölkəni bölünmənin astanasına gotirib. Yəməndə Hadi tərəfdarları ilə "Cənub Keçid Şurası" (CKŞ) adlı qruplaşma arasında toqquşmalar başlayıb. Hadi hökumətinin baş naziri Əhməd ibn Dageri istefasını teləb edən CKŞ qüvvələri hazırda Ədənin böyük hissəsini elə keçirib və şəhərdəki prezident sarayı mühəsireyə alıb.

Qeyd edək ki, xarici media orqanlarının yayıdığı məlumatlardan belə aydın olur ki, Ədənde Hadi hökumətinə qarşı silahlı hückum təskil edən Keçid Şurası daha əvvəl Ədən şəhərinin valisi postunu tutmuş və sonradan Hadi tərəfindən vəzifədən azad edilmiş Aydarus əz-Zubeydi rəhbərlik edir. Cənub Keçid Şurası əsasən cənubi yəmənliləri təmsil edir. Bu qüvvələr separatçı kimi tanınırlar. Ədənələ keçirən Şuraya tabe silahlılar isə 1967-1990-ci illər ərzində mövcud olmuş Cənubi Yəmən, rəsmi adı ilə Yəmən Xalq Demokratik Respublikasının bayrağı qaldırıblar. "Əl-Cəzire" kalanın melumatına görə, yanvarın 28-dən bu yana baş verən toqquşmalarda 220 nəfərdən çox insan ölüb.

Bütün baş verənlərin içərisində en çox dəqiqət cəlb edən yəməni separatçılara Birləşmiş Ərəb Əmirliliklərinin dəstək verəməsidir. Hətta dəstək o qədər açıqdır ki, mediada hazırda Hadi hökumətinin Ədəndəki iqamətgahını BƏƏ-ye məxsus zirehli texnika mühəsireyə alıb. BƏƏ-ye məxsus təyyarələr və tanklər Ədən eməliyyatında separatçılara dəstək verib.

Ancaq hələlik nə Mənsur Hadi hökuməti, nə də onu dəstekləyən Səudiyyə Ərəbistanın proseslərə münasibətinə açıqlamayıb. Ancaq Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbəli koalisya bəyan edib ki, vəziyyət nəzarətdən istəfə. Onu müvəqqəti olaraq vitse-prezident Abdurabbu Mansur Hadi əvəzləyib. Ancaq Hadi seckii keçirməyib və inqilabçıların tələblərini reallaşdırıb. Bu səbəbdən də ölkədə istiqarər elədə etmək mümkün olmayıb. 2014-cü il sentyabrın 21-də şimalda dağlıq bölgədə yaşayan husilerin Ənsarullah Hərəkatı hökumətə qarşı silahlı üsyan başlaşdırıb. Husilerin faktiki mərkəzi hesab olunan Səda şəhərindən hərəkat bir gün sonra paytaxt Sənanın ələ keçirilməsi ilə nəticələnib. Hadi Sənadan cənuba - Ədən şəhərinə çəkilib, bir qədər sonra isə Yəməni Türk edərək Səudiyyə Ərəbistanına qaçırıb.

Yəməndə husilerin liderliyi ilə Yəmən Siyasi Şurası yaradılıb və ölkəni bi Şura idarə etməyə başlayıb. Mənsur Hadi hökuməti isə Ədənde möhkəmlənib. 2015-ci il



martın 26-da Səudiyyə Ərəbistanı başda olmaqla 10 ərəb ölkəsi Yəməndə Hadi hökumətini bərpə etmək və husiləri cezalandırmak üçün bu ölkəyə qarşı hərbəli kampanya başlaşdırıb. Yəmənenin husilərinin nəzarətində olan bölgələri havadan və dənizdən bombardanmaşa başlayıb. Daha sonra isə ərəb koalisiyası Yəməne quru qüvvələri göndərib. Hazırda bu qüvvələr əsasən ölkənin cənubunda husilər və onların nəzarətindən olan Yəmən ordusuna ilə savaşır. Ötən ilin sonunda isə Səudiyyə Ərəbistanı ilə anlaşan keçmiş president Əli Abdullah Saleh müttəfiqləri husilərə qarşı silahlı hückum həyata keçirib. Ancaq Salehin qiyamı uğursuzluqla nəticələnib, özü isə Sənadan qaçarken yaxalanaraq öldürülüb. Bu hadisələrin husi koalisiyasını zəiflədəcəyi düşünüldürdü.

Ancaq indi gözənilmədən koalisiya daxilində dərin çatışmaların əsasında Yəmənenin cənubunda el-Qaide ciddi qüvvəyə çevrilmişdi, "Ərəb yarımadası əl-Qaidəsi" adlanan qruplaşma Yəməndə bir səra erazilərə nəzarət edirdi. Hədinin devrilməsi ilə ölkədə vətəndaş mühərabəsi başlayıb və Yəmən faktiki olaraq husilər, Hadi tərəfdarları və əl-Qaida arasında bölünüb. Daha sonra isə Yəməndə İŞİD peydə olub və hazırda ölkə faktiki xəqisədən istəfə. Onu müvəqqəti olaraq vitse-prezident Abdurabbu Mansur Hadi əvəzləyib. Ancaq Hadi seckii keçirməyib və inqilabçıların tələblərini reallaşdırıb. Bu səbəbdən də ölkədə istiqarər elədə etmək mümkün olmayıb. 2014-cü il sentyabrın 21-də şimalda dağlıq bölgədə yaşayan husilerin Ənsarullah Hərəkatı hökumətə qarşı silahlı üsyan başlaşdırıb. Husilerin faktiki mərkəzi hesab olunan Səda şəhərindən hərəkat bir gün sonra paytaxt Sənanın ələ keçirilməsi ilə nəticələnib. Hadi Sənadan cənuba - Ədən şəhərinə çəkilib, bir qədər sonra isə Yəməni Türk edərək Səudiyyə Ərəbistanına qaçırıb.

Son hadisələr və ona şəhərlər göstərir ki, BƏƏ dəha çox müstəqil oynayır və cənublu separatçılar vasitəsilə Yəməni bölməyə çalışır. Cənub Yəmən bölnürəsə, bu ölkənin iki dəha zaif və kicik hissəye ayrılmazı, deməkdir. BƏƏ isə coğrafi olaraq Cənuba dəha yaxındır və təsirə malikdir. Üstəlik Şimal eraziləri "problemli" husilərin nəzarətindədir, 3 ilər husilərə qarşı mühərabədə uğur qazana biləməyə koalisiyasının özündə yorğunluq var. Üstəlik beynəlxalq təzyiqlər də artır. Bu səbəbdən də BƏƏ indi cənubun ayrılmazı və Ədən merkezli ikinci Yəmən dövlətinin qurulmasına dəstək verir. Bütün parametrləri ilə bu vəziyyət BƏƏ-ye elverişlidir.

Ancaq təbii ki, Səudiyyə Ərəbistan üçün deyil. Çünkü Ər-Riyadın əsas düşməni olan husilər bu vəziyyətdə dəha güclənəcəklər, faktiki olaraq ayrılmış Şimali Yəmənenin hakimləri olacaqlar. Bu isə Səudiyyə Ərəbistanın sərf etmir. Çünkü husiləri İran destəkləyir və onlar Səudiyyə üçün tehdidə çevriliblər. Bu şəkildə koalisiyanın dağılması və Yəmənin bölünməsi Sə-

udiyyə krallığı üçün ciddi uğursuzluq ola bilər. Bu səbəbdən de Kralıq indi ciddi dilemma qarşısındır. Ya tamamilə təşbbüsü əle alıb digər qüvvələri, o cümlədən əmirliklərin güclərini Yəməndən çıxarımlı, ya da gedisatlı barışib husilərlə danışqlara başlamalıdır. Hər ikisi ciddi risk tələb edən addımdır.

□ **Kanan RÖVŞANOĞLU**
"Yeni Müsavat"



"Full" paketinə qoşulmuş "Nar" abunəçiləri

"Samsung Galaxy S8", "Ipad Pro" və "Samsung Gear S3" qazandılar

"Nar" öz istifadəçiləri üçün daha bir maraqlı kampaniya keçirdi. Belə ki, 29 dekabr 2017-ci il - 28 yanvar 2018-ci il tarixləri arasında "Full" paketinə qoşulmuş və "28 Mall" alış-veriş mərkəzinin 1-ci mərtəbəsindəki "Nar" stendinə yaxınlaşmış abunəçilər mobil operatordan dəyərli hədiyyələr qazandılar.

Stende yaxınlaşaraq kupon əldə etmiş abunəçilər arasından ən şanslı 3 nəfər istirakçı 29 yanvar 2018-ci il tarixdə "28 Mall" AVM-nin 3-cü mərtəbəsində təsadüfi keçirilmiş seçimlə qalib elan edildi. Beləliklə, "Samsung Galaxy S8" smartfonu qazanmış Elşad İsgəndərov, "Ipad Pro" planşeti udmuş Cavid Süleymanov və "Samsung Gear S3" saatı əldə etmiş Yetər Mustafayeva kampaniyanın qalibləri oldular.

"Nar"ın tamamı yeni "Full" paketlərindən birinə qoşulan abunəçilər bu sərfli təklif sayəsində bol ünsiyyətdən həzz almanın sevincini yaşayırlar. Ölkədaxili dənizdən dəqiqələri və bol internetin daxil olduğu paketlərin əsas özellili qazanılan bonusların növbəti aya kecməsidir. Abunəçilərin arzu və istəklərini hər zaman nəzərə alan "Nar" istifadə edilməyən bonusların bir sonrakı aya kecməsini məhz "Full" paketi ilə təmin etdi.

"Nar"ın tamamı yeni "Full" paketlərindən birinə qoşulan abunəçilər bu sərfli təklif sayəsində bol ünsiyyətdən həzz almanın sevincini yaşayırlar. Ölkədaxili dənizdən dəqiqələri və bol internetin daxil olduğu paketlərin əsas özellili qazanılan bonusların növbəti aya kecməsidir. Abunəçilərin arzu və istəklərini hər zaman nəzərə alan "Nar" istifadə edilməyən bonusların bir sonrakı aya kecməsini məhz "Full" paketi ilə təmin etdi.

"Azerfon" şirkəti 21 mart 2007-ci ilde "Nar Mobile" ticarət nişanı ile fəaliyyətə başlayaraq qısa bir müddədə Azərbaycanda telekommunikasiya və mobil rabita sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irlisinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etibarət 4G şəbəkəsinin abunəçilərinin istifadəsinə vermişdir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarparacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice" (High Definition Voice) xidmətini təqdim etmişdir. "Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiye yüksəkkeyfiyyəti xidmət göstərir.

Akademik Ziya Bünyadovun qətlində günahlandırlaraq ömürlük həbs cəzası alan Nizami Nağıyevin atası Adil Nağıyevin "Yeni Müsavat" a müraciətində açıqladığı məlumatlar rezonans doğrurub. YAP-in qurucularından biri, Abşeronun sabiq icra başçısı olmuş Adil Nağıyev deyib ki, oğlunun həbsindən ötən 18 il ərzində inkar mövqeyində dayanıb, oğlunun günahsızlığını hər addımda diliə getirib.

İndi isə Adil Nağıyev tamam başqa mövqə sərgiləyir və bunu səbəbini belə izah edir.

Müraciətindən sitat:

"Bəli, heç yanda açıb-éléməmişəm, heç kəsə deməmişəm. İndi kim nə deyir-desin. Deyəcəklər Adilə kimse təzyiq elədi. Mən heç kəs təzyiq edə bilməz. Mən elə şəxsiyyətəm ki, təzyiqi qəbul etmirəm, heç kəsən də qorxmuram, çəkinmirəm. Sadəcə olaraq, ürəym əməliyyat olunduğuna görə, ölücəyəm deyə, qoy açılsın. Niyyə sirr olaraq qalsın ki? Bəzi adamlar da bu faktdan istifadə edirlər. Guya mənə canları yanır. Yalandır. Üzümə irişirler ki, sən oğlunu... Bu, həqiqətdir. Onsuz da hökumət bunu bilir, desəm də, deməsəm də. Ziya Bünyadovun qətlinin ildönümü yaxınlaşdırına görə mən özüme borc bildim ki, sizin redaksiyaya gelim, bunları deym".

Adil Nağıyevin açıqlamaları iş üzrə aparılan məhkəmə istintaq, o dövrə mətbuatda dərc olunanlara bir daha nəzər salmamızı şərtləndirdi.

Nizami Adil oğlu Nağıyev və qeyrileri Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsinin (indiki Bakı Ağır Cinayətlər Məhkəməsi - E.M.) 21 fevral 2001-ci il tarixli hökmü ilə azadlıqdan məhrum ediliblər.

(əvvəli ötən sayımızda)

Akademik "fin" bıçağı, "Makarov" tipli tapança ilə öldürülüb

Apelyasiya instansiyanın qərarında qətlin icra mexanizmi ilə bağlı Nizami Nağıyevin ibtidai istintaq zamanı göstərdiyi məlumatları Mahir Zeynalov da məhkəməyədək icraat zamanı ifadələrinde təsdiq etdiyi yer alır: "Əvvəldən müəyyən etdikləri plana əsasən Ziya Bünyadovu Nizami Nağıyev bıçaqla vurmalı idi. 21 fevral 1997-ci ildə Qalib Babayev özü ilə səsboğunu qurğusuna olan "Makarov" tipli tapança, Nizami Nağıyev isə "fin" tipli bıçaq götürüb və onlar Qalib Babayevin idarə etdiyi "VAZ-2106" markalı avtomobilə Ziya Bünyadovun yaşıdagı binanın yaxınlığında galiblər. Orada Qalib Babayev özündə olan tapança, Nizami Nağıyev isə bıçaqla avtomasından düşüb binanın giriş hissəsinə təref gedib, o isə razılıqları kimi avtomasında qalıb. Bir azdan, saat 18.10 radələrində Nizami Nağıyev və Qalib Babayev qaca-qaca gəlib avtomasına oturub və sonuncu avtomasını idarə edərək oradan uzaqlaşıblar.

Tehran şəhərindəki "mərkəz" də silahlı rəftar, döyüş aparmaq yaxınlığından

Məhkəmə Mahir Zeynalov məhkəmə istintaqında verdiyi ifadəsində göstərib ki, 1994-cü ilin dekabrında Tariyel Ramazanovun göstərişi ilə Qalib Ba-



ah tətbiq edib onlardan birini yaralamasını, bu zaman özünün də xəsərat almasını, 5 nəfərin isə İranə keçməsini göstərib. Digər əsgər Rauf Cəferov isə iş üzrə şahid qismində tanınmışdır. O, zərərçəkmiş Rasif Baxışovun göstərdiyi məlumatları təsdiq edib bildirmişdi ki, sərhəd pozucuları Rasif Baxışova hücum etdiklərindən o xəbərdarlıq atəş, eləcə de Rasif Baxışovla əlbəyaxa olan şəxse təref atəşlər açıb. Neticədə sərhəd pozucularının biri, eləcə de Rasif Baxışov xəsəret alıb, digər sərhəd pozucuları isə özlərində olan silahı tullayıb sərhədin o biri tayına qəciblər.

Akademikin ölümünə fətva Moisey Kalankatuklunun "Alban tarixi" kitabını tərcümə etməsinə görə verilib?

İş üzrə mərhum akademikin bu gün haqq dünyasında olan həyat yoldaşı Tahire Heydər qı-

Həmin ifadəni də təqdim edirik:

"7 sentyabr 1995-ci ildə İran Milli Məclisinin binasında keçirilən yiğincədə millet vəkili Pur Qurbanlı ona (Əlyar Səfərliyə) Bakıda nəşr olunmuş Moisey Kalankatuklunun "Alban tarixi" kitabının müqəddiməsində islam dini və onun Peyğəmbəri haqda xoşagelməz ifadələr işlədildiyini bildirib, o isə akademik Ziya Bünyadov tərəfindən yazılan öz sözü heç bir xoşagelməz ifadə olmadığını deyib".

İrandakı səfirliyin 2-ci katibi də məhkəmədə ifadə verənlərdən olub

Həmin dövrə məhkəmədə ifadə verənlərdən biri de Azərbaycan Respublikasının İran İslam Respublikasındaki səfirliyində 2-ci katib vəzifəsində işləmiş Cavanşir Mehdiyan oğlu Vəkilov olub. O, məhkəmədə verdiyi ifadəsində akademik Ziya Bünyadovun guya ki, islam

Ziya Bünyadovun bedənində götürülen 1 ədəd güllənin səs-boğucusu olan "Makarov" tipli eyni silahdan atılması, həmin güllə və gilizlərin əvvəller 3 ədəd vahid patronların hissələri olması; Ziya Bünyadovun paltaşlarında deşici kəsici alətin təsirindən və 9 mm çaplı silahdan atılmış güllədən yaranmış zədələrin olması; müayinə zamanı rəqəmləri yazılmış 2 ədəd gilizin və Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85/259 "a" ünvandən aşkar edilmiş üzərində "10-82" nömrəsi olan 21 ədəd patronun zavod üsulu ilə istehsal olunmuş 9,0 mm kalibrli olmaqla "Makarov" və "Şeçkin" konstruksiyalı tapançalarda atış acmaq üçün nəzərdə tutulması barədə məhkəmə tibbi, ballistik və kriminalistik ekspertizalarının müvafiq rəyləri.

Bundan başqa cinayətkar birləşmənin hadisə zamanı istifadə etdikləri 210-26-32 və

Akademik Ziya Bünyadovun

mübhəm ölüm işi - cinayət dosyesi

İrandakı səfir akademikin qətlə haqda ifadəsində nə deyib; sabiq icra başçısının 21 il əvvəlki dəhşətli cinayət haqda fikirləri geniş rezonans doğurdu...

bayev, Cavanşir Aslanov və Nizami Nağıyevlə birlikdə Cəlilabad şəhərində yaşayışın Vüsal Nəzərovun vəsitsəsile sərhədi qanunsuz İranə keçib, Tehran şəhərindəki "mərkəz" də silahla rəftar, döyüş aparma qaydaları, partlayıcı maddələrdən istifadə, atəş aqma ilə bağlı təlimlər keçiblər. Bakıya qayıtdıqdan sonra Tariyel Ramazanov onlardan hesabat alıb. Bundan başqa, 1996-ci ilin sentyabrında Tariyel Ramazanovun tapşırığı əsasında Maarif Əliyev və Tahirlər birləşməsində Vüsal Nəzərovun vəsitsəsile sərhədi qanunsuz keçib yenidən İranə gedib, Tehran şəhərindəki həmin "mərkəz" də təlim keçiblər. Tariyel Ramazanovun verdii pulla gələcəkde istifadə etmələri üçün ona, Cavanşir və Qalibə avtomobilər, Nizaminin adına ev alınıb, o isə kiraya ev tutub. 1997-ci ilin əvvəlində növbəti toplantıda İran vətəndaşı Nəsrulla da istirak edib, din yolunda düşmənlərlə mübarizə aparmağı, həmçinin peyğəmbəri söyüdündən Ziya Bünyadovun İranda "fətva"nın verildiyini bildirib, Tariyel Ramazanov da Nəsrullahın dediyini təsdiq edib. Orada Tariyel Ramazanov ona və Qalibə Ziya Bünyadovun izlənməsini, hərəkət marsrutunun sxemləşdirilməsini tapşırıb.

Qalib Babayevi sərhəddə öldürüb

1997-ci ilin yanvarında Cəlil Məmmədquluzadə küçəsindəki evdə silah və sursat gizlədiblər. 21 fevral 1997-ci ildə Ziya Bünyadovun qətlindən sonra o, Tariyel, Nizami, Xanlar, Cavanşir

zi Bünyadovanın da ifadəsi yer alıb. Tahire Bünyadovanın məhkəmədə tədqiq olunan ifadəsində belə aydın olurdu ki, Ziya Bünyadov ölümündən əvvəl İranə getmək üçün həmin ölkənin Bakıda səfirliyinə müraciət edib. Həmin vaxt ona Moisey Kalankatuklunun "Alban tarixi" kitabını Azərbaycan dilinə tərcümə etdiyinə görə irad tutulub. Qərarda yer alan digər maraqlı məqam isə 1989-cu ilin sentyabr ayının 24-də İranın Bileşuvər şəhərində Beynəlxələl kongresdə iştirak etmək üçün dəvət olunmuş Ziya Bünyadovun orada yol qəzasına düşməsi ilə bağlıdır.

Elmi işçi deyir ki...

Azərbaycan Respublikası Elmlər Akademiyasının aparıcı elmi işçisi Qiyasəddin Əsgər oğlu Qeybullayev məhkəmədə verdiyi ifadəsində göstərib ki, ölümündən bir az əvvəl Ziya Bünyadovla səhbəti olub. Səhbət zamanı ona bildirib ki, İranə getmək üçün həmin ölkənin Bakıda səfirliyinə müraciət edərək, səfirliyin əməkdaşlarından biri ona İran din xadimlərinin onun barəsində "fətva" vermələri barədə məlumat verib. Bundan əvvəl isə akademik İranda olarkən naməlum səbəbdən avtomobil qəzasına düşüb, təsadüf nəticəsində sağ qalıbdır.

Cinayət dosyesində o dövrə Azərbaycan Respublikasının İran İsləm Respublikasında fəvqələdə və səlahiyyətli səfəri olmuş Əlyar Qurbanlı oğlu Səfərlinin də məhkəmədə verdiyi ifadə də yer alır.

dini və onun Peyğəmbəri haqda xoşagelməz ifadələr yazdırılmasına görə onun baresində dindarların "fətva" verdiyini eşitdiyini göstərib.

Bank işçisi akademikin qara "Volqa" ilə

izləndiyini açıqlayıb

İş üzrə şahid qismində ifadə verənlərdən biri de Ziya Bünyadovun evinin yaxınlığında olan bankda mühafizəçi işləmiş Şamil Kamil oğlu Əliyev olub.

O, məhkəmədə verdiyi ifadəsində bildirib ki, 1997-ci ilin yanvar ayında qara rəngli "QAZ-24 - Volqa" markalı avtomobildə olan şəxslərin akademik Ziya Bünyadovun yaşadığı binanı müşahidə etmələrinin şahidi olub. Fotoşəkil üzrə aparılmış tanınma zamanı isə avtomobilin qabaq sağ oturacağından olan şəxsin Qalib Babayevin olmasına tənqidi.

Bu da evsatanın ifadəsi

Şahid Səlimbəy Həsənbəy oğlu Ağabəyalov məhkəmədə verdiyi ifadəsindən görünür ki, o, şəxsi mülkiyyətində olan Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85/259 "a" ünvandakı evini 24 avqust 1995-ci ilde Nizami Adil oğlu Nağıyev 210-06-18 nömrəli mobil telefonların danışq siyahısına:

Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85/259 "a" ünvandakı evin Bakı şəhəri 25 nömrəli Dövlət Notariat Kontorunun təsdiq etdiyi 25 iyul 1995-ci il tarixli müqaviləyə əsasən Nizami Adil oğlu Nağıyev tərəfindən 36 min dollara olan bankda mühafizəçi işləmiş Şamil Kamil oğlu Əliyev olub.

O, məhkəmədə verdiyi ifadəsində bildirib ki, 1997-ci ilin yanvar ayında qara rəngli "QAZ-24 - Volqa" markalı avtomobildə olan şəxslərin akademik Ziya Bünyadovun yaşadığı binanı müşahidə etmələrinin şahidi olub. Fotoşəkil üzrə aparılmış tanınma zamanı isə avtomobilin qabaq sağ oturacağından olan şəxsin Qalib Babayevin olmasına tənqidi.

Məhkəmə göz yaşlarına inanır...

Apelyasiya məhkəmesinin qərarında akademik Ziya Bünyadova Qalib Babayev tərəfindən "PM" markalı tapançadan 3 dəfə atəş açılması ilə bağlı Nizami Nağıyevin istintaqda, Mahir Zeynalov isə həm istintaq, həmçinin məhkəmədə verdiyi ifadələri sübut kimi əsas götürüb. İş üzrə sərhəd zastavasının əsgəri Rasif Niyyazi oğlu Baxışov zərərçəkən kimi tanınır. Əsgər məhkəmədə verdiyi ifadəsində 6 nəfər sərhəd pozucusunun dövlət sərhədini keçmək üçün ona və Rauf Cəfərova hücum etmələrini, sonuncunun si-

həmin ifadəsindən görür. Nizami Nağıyevin ətraf tükərləri ilə oxşarlıq təşkil edir, həmin tükən Nizami Nağıyevin ətraf tükərlərinə aid olduğunu inkar etmək olmaz.

Bundan başqa, akademik Ziya Bünyadovun izlənməsi faktı dəstə üzvü Mahir Zeynalovun ibtidai istintaq və məhkəmədə verdiyi ifadələri ilə bərabər, Qalib Babayevin evindən aşkar edilərək götürülmüş və məhkəmədə tədqiq olunan sxemlə də təsdiq olunur.

□ **E.MƏMMƏDƏLİYEV**
musavat.com



ÜSAVAT

Son səhifə

N 26 (6915) 3 fevral 2018



Quş yalqızlıqdan oldü...

Yeni Zelandiyada dünyanın ən tənha quşu ölüb. Bu haqda lenta.ru saytı xəbər verib. Naydjel adlı quş 3 il boyunca Mana adasında tənha yaşayıb. Onu ancaq beton divarlar, quş təsvirləri etibar edirdi. Yerli qurumlar digər quşları bura cəlb etmək üçün bu sayaq təsvirlərə ehtiyac duyublar. Quşlar hərdən bu şəkillərə aldalar, adaya gələnlər də, şəkillərdəkinin ölü quşlar olduğunu görüb, yenidən geri qayıdlılar. Amma Naycel adlı quş ordan uzaqlaşmayıb. Cənubi beton quşlardan birinə aşiq olub. O, aşiq olduğu quşa yuva düzəldib, ona qulluq edib, hətta onunla nikah rəqsini de ifa edib.

Dekabrda isə adaya daha üç quş gelib. Buna baxmayaraq, Naycel beton dostları ilə vaxt keçirməyi tərəf edirdi. Büyük ehtimalla, yeni gələnlər de onu öz aralarına qəbul etmirdilər. Adanın Təbiəti Mühafizə İdəresindən Kris Bell deyib ki, quşun ölümü ona olduqca pis təsir edib: "Mən bütün bu illər ərzində quşun betonun yanında neçə dayanıb öz sevdviyinə baxdığını gördüm. Onun həyatı bu formada bitməmeli idi".

Yeri gəlmışkən, Bell hesab etmir ki, Naycel boşuna həyat yaşayıb. Belə ki, o, ilk kolonizator olub və digər quşların diqqətini adaya çəke bilib.

O qədər oyun oynadı ki, iflic oldu

Sərqi Çinin Zhejiang bölgəsindeki Jiaxing şəhərində maraqlı bir hadisə yaşandı. Kimliyi bilinməyən və oyun asılılığı olan bir gənc dostlarıyla oyun oynadıqdan sonra iflic olub. Gəncin 20 saat boyunca bir internet kafedə heç yerindən qalxmadan oyun oynadığı qeyd edilib. Dostları tərəfindən çağırılan təcili yardım masını ilə xəstəxanaya aparılan gəncin içində olduğu iflic durumunu qalıcı olub-olmadığı hələlik belli deyil. 20 saat boyunca yerindən qımlıdanmayan gənc adamın bədənidəki sinirlərə zərər verdiyi düşünülür. Hələlik müalicə almışda olan cinsi adəmin xəstəlik dərcəsində kompüter oyunlarına bağlı olduğu deyildi. 2015-ci ildə de 32 yaşındaki



tayvandlı adam internet kafedə 3 gün boyunca oyun oynadıqdan sonra ölü olaraq tapıldı. Ölüm səbəbi isə yorğunluğa bağlı infarkt olaraq açıqlanmışdır.

3 dəqiqəlik dayanın ürək

Elm adamları ölümündən sonra da şüurun davam etdiyini kəşf ediblər. Bu qənaətə İngiltərə, Amerika və Avstraliya həkimləri 15 xəstəxanada apardıqları araşdırımdan sonra gəliblər. İnfarkt keçirən, kliniki olaraq ölen və yenidən geri qayıdan 2 min insan üzərində edilən tədqiqatdan sonra məlum olub ki, həmin insanların 40 %-nin beyni dayansa belə, şüurun itmir. İnfarkt keçirən 57 yaşlı bir ingilisin ürəyi 3 dəqiqəlik davansa da, "o dünyadan" geri qayıtdıqdan sonra etrafındakı həkimlərə nə gördüyünü danışmağa başlayıb. Bəzi xəstələr kinolarda təsəvvür edilən kimi, ağ parlaq işıq gördüyünü, bəziləri isə bir əlin onların boğazından bərk yapışaraq boğmağa çalışdığını söyləyiblər.

Bir qrup xəstələr isə qorxu, təəccüb və rahatlıq dolu bir hiss yaşadığını deyib. Qeyd edək ki, edilən araşdırılardan sonra Amerikanın tanınmış alimlərindən Sam Parnia insan öldükdən sonra şüurunun itmədiyini söyləyib.



5 uşaq doğdu, ardınca 115 kilo ariqladı

Britaniyanın Nort Yorkşir şəhərində yaşayan qadın beşinci uşağından sonra 115 kilo çeki atıb və bununla da sosial şəbəkənin ulduzuna çevrilib. Lenta.ru saytı xəbər verir ki, 35 yaşlı Simon Qeytli formaya qayıtmak üçün idmanla məşğul olub və öz qida rasionunu dəyişib. Qadın gündəlik olaraq səhər saat 5-də qaćısa çıxır. O, eyni zamanda iti ilə də gündəlik gəzintisini yaddan çıxarmır. Britaniyalı qadın eyni zamanda həftədə iki dəfə idman zalında məşq edir.

Hazırda Qeytlinin Instagram səhifəsini 26.7 min nəfər izləyir. Qadının sözlerinə görə, ondan da haçox həyat yoldaşları ariqlaya bilməyən kişilər məsləhət alırlar. Onlar eyni zamanda narahatdırırlar ki, sevdikləri qadın uşaq dünyaya getirəndən sonra formasını itirə bilərlər: "Mən hətta uşaqlarla birlikdə məşq edirəm. Onlar bunu oyun kimi qəbul edirlər".



QOÇ - Qarşınızda normal bir gün durur. İştirakçısı olduğunuz proseslər daha çox çıxardığınız qərarlardan asılı olacaq. (3 fevral)
Hansısa məsələdə tərəddüdünüz olarsa, etibarlı və təcrübəli insanlarla məsləhətləşsin.


Qoroskop

Səbuhi Rəhimli

BUĞA - Əsas vaxtınızı istirahətə yönəltəniz, daha yaxşı olar. Çünkü bu təqvimdə aktivlik enerjiniz aşağı olduğundan hər hansı cəhdinizin anındaca həll olunması ağılabatan görünmür. Qohum-əqrabaya baş çəkin.

ƏKİZLƏR - Yeni işlərə başlamaqdə çətinlik çəksəniz, məsləhətlişməkdən çekinməyin. Onu da bilin ki, bu gün saat 11-14 arası istənilən riskiniz müvəffəqiyətlə nəticələnəcək. Şəxsi büdcənizdə artım da gözlənilir.

XƏRÇƏNG - Əgər uzaq sefərə çıxmak fikriniz varsa, bu tarixdən yaxşı gün tapa bilməyəcəksiniz. Nəsil karmasını inkişaf etdirmək, keçmişinizdə rol oynayan insanlarla temas gərginliyinizi xeyli səngidə bilər.

ŞİR - Cari işlərinizlə məşğul olmağınız yeter ki, günün ümumi mənzərəsindən razılaşınız. Deməli, hər hansı yeni işlərə başlamaq və ya riskli sövdələşmələr aparmaq üçün münasib vaxt deyil.

QIZ - Qayda-qanuna riayət edin. Gizli alış-veriş, həmkar və şərıkərlə yalan satmaq ağır nəticələrə səbəb ola bilər. Bu gün ağliniz kəsməyən işlərə pul qoymaq, xüsusən də ki-məsə borc vermək də olmaz.

TƏRƏZI - Bu gözəl gündə ulduzlar perspektivli təkliflər alacağınızı bildirir. Amma belə bir gündə doğmalarınızla münasibətlərinizin soyuqlaşmasına da imkan verməyin. Pul da gözlənilir.

ƏQRƏB - Üzərinizə düşən başlıca vəzife mövqələrinizi qorumaqdan ibarət olmalıdır. Perspektivlərinizə dərhal yetişməyiniz üçün bunun böyük əhəmiyyəti ola bilər. Qi-danıza fikir verin.

OXATAN - Bu təqvimdə lazımsız yerləre xərc çekməyi dayandırın. Hər bir məsələdə reallığa və məntiqə əsaslanın. Saat 17-dən sonra maraqlı sürprizlərin şahidi olacaqsınız. Sırılarını heç kimə deməyin.

ÖĞLAQ - Hər təsadüfi adama etibar etməyin. Əks təqdirde planlarınızın inkişafını lengidəcəklər. Daşınmaz əmlak alqı-satqısında gözüəç qolun. Təzə əyin-baş almaq üçün çox uğurlu vaxtdır.

SUTÖKƏN - Bu gün imkan daxilində uzaq sefərləri təxire salın. Çünkü yaşadığınız məkanda perspektivləriniz də böyük dördür. Bütün hallarda doğru danışın, səhv və günahlarınızı etiraf etməyi bacarın.

BALIQLAR - İştirakçısı olduğunuz bütün situasiyalar xeyrinə işləyəcək, səmərəli səfərlər, maliyyə uğurları da yolunuza gözləyir. Yuxu və qida rejiminizi də diqqətdə saxlayın. Bədbin düşünməyin.

Unutmayın, Tanrı uledzlərdən daha yüksəkdə durur!

89 yaşlı həkim gündə 4 əməliyyata girir

Gündə 4 əməliyyata girən 89 yaşındaki həkim Alla İlyiniç na görənləri təəccüb içindeqoyur. Qoca yaşama baxmayaraq, çox sağlam olan Alla Moskvadə yerləşən Ryazan Şəhər Xəstəxanasında cerrah olaraq çalışır. 67 ildir ki, bu peşəni davam etdirən Allan indiyə qədər 10 mindən artıq əməliyyata girsə də, sürtü hələ də ilk güñkü kimidir. Təqədə çıxmak istəməsinə galincə, Allan maraqlı cavab verib: "Həkimlik sadəcə bir peşə deyil, eyni zamanda bir həyat tərzidir. İsləməsem, əməliyyatları kim edəcək?"

Uzunömürlü olmanın sırrı ilə bağlı suala cavabında isə 89 yaşlı cərrah deyib ki, bu məsələdə hər hansı sırrı yoxdur: "Sadəcə, çox gülür və çox ağlayıram..."

Səhifəni hazırladı: SELCAN



Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi
2528-cı mahallə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Elsad MƏMMƏDLİ

Lisenziya N: B 114
SAYI: 5.100

Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.
Müəlliflər redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi

2528-cı mahallə ev 44/d

Tel: 520 01 23 (24, 25, 26, 27, 28)